


Gabriel Garcia Marquez

POLKOVNİKƏ MƏKTUB YOXDUR



POLKOVNİKƏ
MƏKTUB YOXDUR

Polkovnik tənəkə qabı açanda gördü ki, dibində bir çay qaşığı qəhvə qalıb. O, qazançanı odun üstündən götürüb, suyun yarısını torpaq döşəməyə boşaltdı, sonra da qabı qazançanın ağızına tutub, nə ki var qaşışın tökdü, qabın divarındakı pas da qazançaya töküldü.

Polkovnik qəhvəni qaynamağa qoyandan sonra ocağın yanında çöməlib, öz fikrinə, öz hissiyyatına qapıldı, ona elə gəlirdi ki, daxilində zəhərli göbələklər və yosunlar boy atır.

Oktyabr səhəri idi, elə bir səhərlərdən ki, nə ucu görünür, nə bucağı. Hətta vaxtin cansızıcı cərəyanına adət etmiş polkovnikə də bu səhər çox üzücü görünürdü. Vətəndaş mühəribəsi qurtarandan əlli altı il bu yana polkovnikin yeganə işi-peşəsi gözləmək idi. Əslində elə bir gözləyəsi şeyi də yox idi. Onun gözlədiyi belə cüzi şeylərdən biri də oktyabr idi.

Polkovnikin arvadı onun yataq otağına qəhvə gətirdiyini görüb, miçətkənin qırğını qaldırdı. Bu gecə yenə də sinəgir olmuşdu, səhərəcən yata bilməmişdi, buna görə də həm yuxulu, həm də süst idi. Ancaq qəhvəni görəndə belə bir balaca dirsəkləndi ki, fincanı alsın.

– Bəs sən?

– Mən içmişəm, – polkovnik yalan satdı. – Qabda hələ bir xörək qaşığı qalmışdı.

Elə bu vaxt zəng səsləri eşidildi. Polkovnikin yadına düşdü ki, dəfn mərasiminə getmək lazımdır. Qəhvəni içib qurtarana kimi yatdığı qamakı açıb yığışdırıldı.

– O, min doqquz yüz iyirmi ikinci ildə anadan olmuşdu, – deyə arvad mərhumdan danışmağa başladı. – Oğlumuzdan düz bir ay sonra, aprelin altısında...

Arvad qəhvəni qurtum-qurtum içirdi, çünkü nəfəsi tutulurdu.

Onun çəlimsiz, sümüyü çıxmış bədəni çoxdan cavanlığını itirmişdi. Nəfəsi də zorla gedib-gəlirdi, buna görə də sualları təsdiq kimi səslənirdi. Qəhvəni içib qurtarandan sonra da onun fikri mərhumun yanında idi. Xeyli sükutdan sonra sözünə davam etdi:

– Yəqin oktyabrda ölmək çox pis şeydir. – Ancaq əri onun dediklərinə fikir vermədi. Gedib pəncərəni açdı. Bayırda oktyabr ağılıq eləyirdi. Polkovnik tünd-yaşıl yarpaqlara, soxulcanların yaş torpaqda açdığı deşiklərə baxa-baxa yenə də oktyabrin rütubətli fəsadını bütün varlığı ilə hiss etdi.

– Sümüklərim də nəm çəkib.

– Qışdır, – deyə arvadı cavab verdi. – Yağışlar başlanandan bəri elə hey deyirəm ki, gecə yatanda corablarını çıxartma.

– Bir həftədir ki, corablarımı çıxartmırıam.

Göydən narın, zəhlətökən yağış ələnirdi. Qınayan olmasayıdı polkovnik yenə də adyala bürünüb qamakına uzanardı. Ancaq kilsənin çat vermiş tunc zəngləri aram vermədən vurur, dəfn mərasiminin yaxınlaşdığını xatırladırdı.

Polkovnik pəncərədən çəkilərək öz-özünə piçildədi: "Hə, oktyabr da gəldi". Çarpayının ayağına bağlanmış xoruz yalnız indi yadına düşdü.

Mətbəxdə fincanı yuyandan sonra, burma qoz ağacından yonulmuş qutudaki divar saatını qurdu. Sinəgir xəstə üçün dar olan yataq otağından fərqli olaraq zal çox geniş idi. Ortadakı üstü süfrəli stolun dövrəsinə çubuqdan hörülülmüş dörd kreslo qoyulmuşdu. Saatla üzbəüz divardan böyük bir şəkil asılmışdı: əynində tünük ləbbadə olan bir qadın içi qızılıgullə dolu bir qayıqda mələklərin arasında oturmuşdu.

Polkovnik saatı quranda yeddiyə iyirmi dəqiqə işləmişdi. Sonra o, xoruzu mətbəxə apardı, ayağının ipini sobaya bağlayıb qabdakı suyu dəyişdi, qabağına da bir ovuc dən tökdü. Üç-dörd uşaq çəpərdəki deşikdən içəri keçib, xoruzun qabağında dövrə vurub, dinməz-söyləməz tamaşa eləyirdilər.

– Daha bəsdir, baxmayın, – deyə polkovnik uşaqları səslədi. – Cox baxanda xoruzlar xarab olur.

Uşaqlar tərpənmədilər. Onlardan biri ağız qarmonunda təzə dəbdə olan mahnını çalmağa başladı.

Polkovnik yenə etiraz elədi:

– Bu gün çalma, şəhərdə ölən var.

Oğlan qarmonu cibinə qoydu, polkovnik də dəfn mərasiminə getmək üçün paltarını dəyişməyə başladı.

Arvadın asması tutduğu üçün polkovnikin ağ kostyumunu ütüləməmişdi. Buna görə də o çərəsiz qalıb, qara mahud kostyumu geyməli oldu. Polkovnik bu kostyumu toydan sonra ancaq nadir hallarda geyərdi. Buna görə də onu sandığın dibindən zorla çıxartdı. Kostyum naftalinlənib qəzətə bükülmüşdü. Arvad isə elə əvvəlki kimi çarpayıda uzanıb mərhüm haqqında fikirləşirdi.

– Yəqin indi Aqustinlə görüşüblər. Kaş vəziyyətimizi Aqustinə danışmayaydı.

Polkovnik dodaqaltı donquldandı:

– Hə, gözlə, indi oturub xoruzlardan dəm vururlar...

O, sandıqdan yekə bir çətir də tapdı. Çətir yaman gündə idi. Arvadı onu vaxtilə polkovnikin mənsub olduğu partiyanın nəfinə keçirilən lotereyada udmuşdu. O axşam ikisi də tamaşaya getmişdilər. Tamaşa açıq havada idi. Hətta yağış başlayanda da tamaşanı kəsmədilər. Polkovnik, arvadı və Aqustin – onda onun səkkiz yaşı var idi, – çətirin altında daldalanıb axıra qədər qaldılar. İndi Aqustin sağ deyildi, çətirin ağıt atlasdan olan astarını isə güvə vurmuşdu.

– Bir bura bax, gör sənin bu axmaq çətirindən nə qalıb, – polkovnik çətiri birtəhər açıb başının üstünə qaldırdı. – İndi bunun altından ancaq ulduzları saymaq olar.

O gülümsündü. Arvad heç çətirə baxmadı.

– Daha axırımız çatıb, – deyə piçıldadı. – Diri-diri çürüyüürük. –

Arvad gözlərini yumub ölen qonşuları haqda fikirləşməyə başladı.

Xeyli vaxt olardı ki, evdə güzgü yox idi, buna görə də polkovnik əlhavasına üzünü qırxb səssiz-səmirsiz geyindi. Şalvari dizlik kimi dar idi, baldırlarına yapışmışdı, balağı topuğunda düymələnirdi, belinə şalvarın paçasından tikilmiş kəmərcik bağlayırdı, kəmərcik qızıl suyuna çəkilmiş halqalardan keçirdi. Polkovnik qayış qurşamırıldı. Onun köhnə karton rənginə çalan, elə karton kimi sax olan köynəyi mis düymə ilə bağlanırdı. Köynəyin yaxalığı da elə bu düyməyə bənd edilirdi. Ancaq yaxalığı süzülüb cirildiği üçün polkovnik qalstuk da taxmadı.

O çox mühüm bir iş görmüş kimi aram və təmkinlə geyinirdi. Əllərinin dərisi lap şəffafdı. Bəzi yerlərdə qırmızı ləkələri vardı. Bu ləkələrdən boynunda da görünürdü. Laklı ayaqqabalarını geyməmişdən yanlarına yapışmış quru palçığı qaşıyb təmizlədi. Arvadı ona baxanda son günlərdə ərinin necə qocaldığını hiss etdi.

- Elə bəzənmisən ki, elə bil böyük bir hadisə olub.
- Əlbəttə, böyük hadisədir, – polkovnik cavab verdi.
- Neçə ildən bəri birinci adamdır ki, öz əcəli ilə ölüb.

Saat doqquza yaxın yağış ara verdi. Polkovnik evdən çıxmaq istəyəndə arvadı onun qolundan tutub saxladı.

– Saçlarını sahmana sal. O, polad rənginə çalan cod tüklərini sümük daraqla sahmana salmağa çalışdı. Ancaq bundan bir şey çıxmadi.

- Yəqin ki, tutuquşuna oxşayıram.

Arvad diqqətlə ərini süzdü. Fikirləşdi ki, yox o, tutuquşuna oxşamır. O çox möhkəm arğaz bir adam idi. Qoca olsa da spirtə qoyulmuş kimi görünən bəzi qocalara oxşamırıldı, əksinə, onun gözləri həyat eşqilə qaynayırdı.

– Hə, indi hər şey öz qaydasındadır, – deyə arvad razılıqla səsləndi, əri otaqdan çıxanda əlavə etdi. – Doktoru görsən soruş ki,

niyə bizdən qaçır, yoxsa burda onun başına qaynar su töküblər?

Onlar şəhərin qıraqındakı balaca bir evdə olurdular. Evin damını palma yarpaqları ilə örtmüşdülər. Divarları qopub tökülmüşdü. Yağış yağmırıldı, amma hava əvvəlki kimi yenə də rütubət idi. Polkovnik hər iki tərəflə bir-birinə yapışq evlər uzanan dar küçə ilə meydana doğru enməyə başladı. Mərkəzi küçəyə çatanda, bədənində nə isə bir gizilti duydu. Şəhər polkovnikin gözü işlədikcə, başdan-başa gülçiçək içində idi. Elə bil yerə əlvan xalı sərmışdilər. Qara geymiş qadınlar qapılarının qabağında oturub dəfn qafiləsinin yaxınlaşmağını gözləyirdilər.

Polkovnik şəhər meydanına keçəndə yenə yağış çı�məyə başladı. Bilyardxananın sahibi açıq qapıdan polkovniki görüb ona əl eləyərək qışqırdı:

– Polkovnik, gözləyin, bu saat çətir gətirim.

Polkovnik başını döndərmədən razılıq elədi:

– Sağ ol, belə keçinərəm.

Hələ meyiti götürməmişdilər. Ağ kostyum geyinib, qara qalstuk taxmış kişilər başları üstündə çətir tutub, evin qabağında dayanmışdılar. Onlardan biri gölməçələrin üstündən hoppanan polkovniki görüb əl elədi:

– Kirvə, bura gəlin, – kişi çətirin altında ona yer elədi.

– Sağ ol, kirvə. – Polkovnik bu dəfə də təşəkkür edib mərhumun anasına başsağlığı vermək üçün birbaş evə girdi. İçəri girən kimi otaqdakı güllərin iyi onu vurdu. İstidən pörtdü, yataq otağına dolmuş adamları aralaya-aralaya irəli yeridi. Kim isə əli ilə daldan onun çiyninə təkan verib irəli itələdi. O özlərini itirmiş adamların arasından keçərək enli burnunun pərləri qaralan mərhuma tərəf getdi.

Mərhumun anası tabutun yanına oturub palma yarpaqlarından düzəldilmiş yelpiklə milçəkləri qovurdu. Qara geymiş qadınlar meyitə baxırdılar. Onların baxışları çox qəribə idi: elə bil axar çaya

baxırdılar. Birdən otağın o başında səs eşidildi. Polkovnik qadınlardan birini kənar eləyib mərhumun anasına tərəf əyildi, əlini onun ciyninə qoyub dedi:

– Başınız sağ olsun...

Arvad cavab vermedi. Başını döndərmədən ağrı deməyə başladı. Polkovnik diksindi. Bir an ona elə gəldi ki, arvad onu meyitə tərəf itələyir. Polkovnik özünə dayaq axtardı, amma heç nəyə əli çatmadı: hara əl atıldısa, adama toxunurdu. Kim isə sakit və həzin səslə onun qulağına dedi:

– "Ehtiyatlı ol, polkovnik".

O, başını döndərəndə mərhumu gördü. Ancaq onu tanımadı: o, əvvəllər çox möhkəm və çevik bir adam idi. İndi isə kəfənə tutulmuşdu, əlində kornet, elə polkovnikin özü kimi sisqa və ciliz görünürdü. Polkovnik bir udum hava almaq üçün başını qaldıranda gördü ki, meyiti yerdən götürüb qapiya tərəf aparırlar. Bağlı tabut adamların ciynində elə bil üzə-üzə gedirdi. Polkovniki tər basdı. Onun oynaqları sancırdı. Bir dəqiqdən sonra göz qapaqlarına yağış damcıları dəydi, başa düşdü ki, daha küçədədir, kim isə onun qolundan tutub dedi:

– Tez olun, kirvə, sizi gözləyirəm.

Bu, polkovnikin mərhum oğlu Aqustinin kirvəsi don Sabas idi. Keçmiş partiya rəhbərlərindən bircə don Sabas canını qurtarıb şəhərdə qala bilmışdı.

– Çox sağ ol, kirvə, – polkovnik çətirin altında onunla yanaşı yeriməyə başladı. Orkestr matəm marşı çalırdı. Polkovnik gördü ki, orkestrda bir şeypur çatmir. Elə bil yalnız bundan sonra mərhumun doğrudan da ölüyüնə inandı və "yazıq", – deyə piçildədi.

Don Sabas boğazını arıtladı. O, çətiri sol əlində tutub yuxarı qaldırmışdı, çünkü polkovnik ondan xeyli uzun idi. Qafılə meydanı ötəndən sonra kişilər söhbət eləməyə başladılar. Don Sabas

polkovnikə hüznlə baxaraq dedi:

- Xoruz necədir, kirvə?
- Necə olacaq, sağ-salamatdır.

Bu vaxt kim isə bərkdən qışqırdı:

- Hara? Meyiti hara aparırsınız?

Polkovnik kazarmanın artırmasında şəhərin bələdiyyə rəisini gördü. Rəis natiqlər kimi əlini qaldırıb əda ilə danışındı. Əynində bircə qısa dizlik və pamazı köynək vardı. Şişkin sıfətini tük basmışdı. Çalğıçılar matəm marşını kəsdilər. Polkovnik o saat keşış Anxelin səsini eşitdi. O, rəislə danışındı. Polkovnik çətirlərə dəyib taqqıldayan yağış damlalarının boğuq uğultusu arasından danışanların nə dediklərini eşitməyə çalışırdı.

Don Sabas soruşdu:

- Nə olub?
- Heç nə... Deyirlər ki, meyiti polis kazarmasının qabağından aparmaq olmaz.
- Hə, lap yadımdan çıxmışdı! – don Sabas etiraf etdi. – Şəhərin mühasirə vəziyyətində olduğunu həmişə unuduram.
- Biz ki, üsyan eləmirik, – deyə polkovnik etiraz etdi. – Fağır bir çalğıçını basdırmağa aparırıq.

Qafilə başqa səmtə yönəldi. Onlar şəhərin yoxsullara aid olan hissəsindən keçəndə burdakı qadınlar qafiləyə baxa-baxa dirnaqlarını gəmirirdilər. Sonra da küçənin ortasına tökülüşüb, mərhum haqqında cürbəcür xeyirxah sözlər deməyə, ondan razılıq eləyib vidalaşmağa başladılar – guya mərhum tabutda onların səsini eşidəcəkdir!.. Qəbiristanlığa çatanda polkovnik özünü çox pis hiss elədi. Don Sabas tabutu gətirənlərə yol açmaq üçün onu divara tərəf itələyəndə polkovnikin sıfətində çox sərt və gərgin bir ifadə var idi.

- Kirvə, nə olub?

Polkovnik köksünü ötürdü.

– Oktyabrdır, kirvə.

Elə həmin yolla da geri qayıtdılar. Yağış yağmırıldı. Səma çox dərin və tünd-mavi rəngdə idi. Polkovnik fikirləşdi: "Axır ki, ara verdi". – O indi özünü bir balaca yaxşı hiss eləyirdi. Amma yenə də əvvəlki kimi ətrafında baş verən hadisələri qavraya bilmirdi. Don Sabas onu fikirdən ayırdı:

– Kirvə, bir həkimə getsənə.

– Xəstə deyiləm. Həmişə oktyabr gələndə belə oluram. Elə bil içimi vəhşi heyvanlar gəmirir.

– Hə, o başqa məsələ, – don Sabas polkovniklə öz qapılarında vidalaşdı. O, ikimərtəbəli təzə binada yaşayırırdı. Evin pəncərələrinə möhkəm dəmir barmaqlıq vurulmuşdu. Polkovnik evlərinə tərəf yönəldi. Çalışırdı ki, evə mümkün qədər tez çatıb qara kostyumu əynindən çıxartsın. Paltarını dəyişib yenə evdən çıxdı. İstəyirdi dükana gedib bir qab qəhvə və xoruz üçün yarım girvənkə dən alsın.

Polkovnik bu cümlə axşamı qamakda uzanıb dincəlmək fikrində olsa da xoruz onu qoymadı. Bir neçə gündü ki, yağış ara vermişdi. Həftə ərzində onun fikrincə, qarnında bitən yosunlar daha da boy atıb sıxlışmışdı. Neçə gecəydi yata bilmirdi, arvadının xırıltısı qoymurdu. Nəhayət, cümlə günü səhər oktyabr onlara bir balaca aman verdi. Oğlu Aqustinin dostları onlara gəlmişdilər. Hamısı Aqustin kimi dərziydi. Bir emalatxanada işləyirdilər. Hamısı da xoruzbazdırılar. Əslində havanın açıldığına görüb xoruza baxmağa gəlmişdilər. Xoruzun vəziyyəti yaxşı idi.

Oğlanlar gedəndən sonra polkovnik arvadının yanına qayıtdı.

– Nə deyirlər? – deyə arvad maraqlandı.

– Razi qaldılar. Pul yiğirlər ki, xoruz döyüşəndə mərc çəksinlər.

– Heç bilmirəm bu zəhrimər xoruzda nə görüblər, – deyə arvad deyindi. – Eybəcərin biridir: o uzunluqda ayaq üçün belə baş olar?

Bapbalaca!

– Deyirlər ki, mahalımızdakı xoruzların içində ən yaxşısı budur, – polkovnik etiraf etdi. – Əlli peso qiyməti var.

Polkovnik arxayın idi ki, belə bir qiymət deməklə oğlundan yadigar qalmış bu xoruzu nə üçün saxladığını doğrulda biləcək. Oğlunu doqquz ay bundan əvvəl gizli mətbuat yaydığı üçün xoruz döyüşləri vaxtı arxadan vurmüşdular.

– Xeyri nədir? – deyə arvad razılaşmadı. – Dən qurtarandan sonra barmağımızı dəlib yeyəcək?

Şkafda kətan şalvarını axtaran polkovnik bu sözləri eşidəndə fikrə getdi. Sonra arvadına təsəlli verib dedi:

– Daha az qalib. Qəti deyiblər ki, döyüşlər yanvarda olacaq. Döyüsdən sonra xoruzun qiyməti daha da artar. Baha satarıq.

Şalvar ütülənməmişdi. Arvad onu pilətənin üstündəcə isti ütü ilə ütüləməyə başladı:

– Bayırda nə işin var?

– Poçt gələcək...

– Hə, yadımdan çıxmışdı ki, bu gün cümədir.

Polkovnik geyinmişdi, bircə şalvari çatmirdı. Arvad onun ayaqqabılara baxdı.

– Bu ayaqqabilar daha atılmalıdır. Lak çəkmələrini gey.

Polkovnik dilxor oldu.

– Lap yetim çəkməsinə oxşayır. Hər dəfə onları geyəndə mənə elə gəlir ki, yetimxanadan qaçmışam.

– Aqustin öləndən sonra elə yetim qalmışıq da... – deyə arvad zarıldı.

Polkovnik bu dəfə limana hələ katerlər fit verməmiş getdi. Ayağına laklı ayaqqabı, əyninə ağ şalvar və yaxalıqsız köynək geymişdi. Köynək bircə mis düymə ilə düymələnirdi. Polkovnik suriyalı Moiseyin dükanında oturub sahilə yan alan katerlərə tamaşa

eləyirdi. Səkkiz saatlıq yolda sərnişinlər elə sıx otururdular ki, heç qımlıdanmağa da imkan olmurdu. İndi onlar keyimiş əzalarını güclə hərəkət etdirir, ayaqlarını çətinliklə götürüb-qoyurdular. Axır ki, birtəhər sahilə endilər. Həmişə olduğu kimi yenə də katerin sərnişinləri xırdavatçılar və keçən həftə yola çıxıb indi evlərinə qaydan şəhər əhli idi.

Poçt kateri axırıncı gəlirdi. Polkovnik katerin körpüyə yan alıb dayanmasını həyəcan və intizarla gözləyirdi. Goyərtədə gəminin bacasına bağlanmış, üstü brezentlə örtülü poçt çantası görünürdü. Polkovnik o dəqiqə çantanı nəzərlərilə axtarib tapdı. On beş illik intizar onun hissiyyatını çox kəskinləşdirmişdi. Xoruz da bir tərəfdən onu nigaranılıq içində saxlayırdı.

Poçt müfəttişi göyərtəyə qalxıb çantanı açdı, ciyninə atdı. Polkovnik bir an da olsun onu nəzərindən qaçırırdı. O, limanla paralel uzanan küçə ilə gedir, poçt müfəttişini addım-addım izləyirdi. Onlar beləcə dükanların, anbarların, rəngbərəng, cürbəcür mal yişinlərinin arasından keçib getdilər. Polkovnik hər dəfə poçt müfəttişinin ardınca gedəndə xüsusi bir həyəcan keçirirdi. Əslində bu, həyəcandan çox qorxuya bənzəyirdi.

Həkim qəzetlərini poçtda gözləyirdi, polkovnik onu görüb dedi:

– Arvadım deyir ki, bir doktordan soruş gör bizim evdə onun başına qaynar su tökməyiblər ki?

Həkim şəvə kimi qara qıvrım saçlı, sədəf kimi ağappaq dişləri olan bir oğlan idi. O, xəstənin halını soruşdu. Polkovnik həkimə ətraflı cavab versə də məktubları çeşidləyən poçt müfəttişindən gözlərini çəkmirdi. Müfəttişin təmkinli hərəkətləri onu bərk əsəbiləşdirirdi.

Həkim məktublarını və qəzet bağlamasını aldı. O, elmi nəşriyyatların reklam prospektlərini kənara qoyub, məktubları oxumağa başladı. Müfəttiş poçta gələnlərə məktub, qəzet paylayırdı. Polkovnik öz familinin baş hərfi yazılmış bölmədən gözlərini

çəkmirdi. Təyyarə ilə göndərilmiş göy haşiyəli zərf onun həyəcanını daha da artırıldı.

Həkim qəzet bağlamasının möhürüünü sindirdi. O ən mühüm xəbərləri gözdən keçirənə qədər, polkovnik nəzərlərini özünə aid olan məktub bölməsindən çəkmirdi, – gözləyirdi ki, müfəttiş bu bölmənin qabağında nə vaxt dayanacaq. Ancaq belə bir şey olmadı. Həkim gözünü qəzetdən çəkib polkovnikə baxdı, sonra müfəttişə tərəf döndü. Müfəttiş artıq telegraf cihazının arasında idi. Sonra həkim yenə də polkovnikə tərəf dönüb dedi:

– Gəlin gedək.

Müfəttiş başını qaldırmadan dedi:

– Polkovnik üçün bir şey yoxdur.

Polkovnik pərt oldu.

– Mən bir şey gözləmirdim, – deyə o, vəziyyətdən çıxmağa çalışdı. Sonra uşaq kimi məsum-məsum həkimə baxdı. – Mənə məktub yazan yoxdur.

Onlar dinməz-söyləməz geri yollandılar. Həkim gedə-gedə qəzet oxuyurdu. Polkovnik isə yenə də həmişəki kimi addımlayırdı. Aydın bir axşam idi. Meydandakı badam ağacları yavaş-yavaş yarpaqlarını tökdü. Onlar həkimin qəbul kabinetinə yaxınlaşanda artıq hava qaralırdı.

Polkovnik soruşdu:

– Təzə nə xəbər var?

– Həkim ona bir neçə qəzet verdi:

– Bilmək olmur, – dedi, – bəlkə sətiraltı bir şey başa düşə bildiniz.

Ola bilsin senzuranın nəzərindən bir şey qaçmış ola...

Polkovnik ən iri başlıqları oxudu. Beynəlxalq xəbərlər. Baş tərəfdə dörd sütun Süveyş kanalının milliləşdirilməsinə həsr edilmişdi. Birinci səhifə, demək olar ki, başdan-başa ölənlərin ailələrinə verilən başsağlıqları ilə dolu idi.

- Təzə seçkilərə heç ümid yoxdur.
- Sadəlövh olmayın, pokovnik. Biz uşaq ha deyilik, möcüzə gözləmək boş şeydir.

Polkovnik qəzetləri qaytarmaq istədi, həkim almadı.

– Qoy qalsın, axşam oxuyun, sabah qaytararsız.

Saat yeddi də kilsənin zəngi vuruldu. Bukino senzurasının zəngi idi. Keşiş Anxelə poçtla siyahı gəlirdi, o da bu siyahı əsasında öz camaatına filmlər haqqında fikrini bildirirdi. Polkovnikin arvadı on iki zəng saydı.

– Deməli, hamı üçün zərərlidir. Bir ildir ki, belə zərərli filmlər göstərirlər. O, miçətkənin ətəyini salıb piçıldadı: – Camaat lap pozulub.

Polkovnik arvadının bu sözlərinə cavab vermedi. O, xoruzu yenə də çarpayının ayağına bağladı, evin qapılarını örtdü, yataq otağında cüçülərə qarşı dərman fisqırtdı, sonra da lampanı döşəmənin üstünə qoyub qamakını asdı və uzanıb qəzet oxumağa başladı.

O, qəzetləri tarixinə görə bir-birinin dalınca oxuyurdu. Özü də birincidən tutmuş axırıncı səhifəyəcən... Elanları da oxuyurdu. Saat on birdə şeypur səsi hamiya bildirdi ki, komendant saatı başlanır. Yarım saatdan sonra polkovnik qəzeti kənarə qoyub həyət qapısını açdı. Açılan kimi də ağcaqanadlar tökülüşüb üz-gözünü sancdı. O, tələsik peşə eləyib qayıtdı.

Qayıdanda arvadı hələ yatmadı.

– Hərbi veteranlardan bir şey yazmırlar?

– Heç nə yazmırlar. – O, işığı söndürüb qamaka uzandı. – Əvvəllər heç olmasa təqaüdçülərin siyahısını verirdilər. Beş il olar ki, daha heç nə yazmırlar.

Gecəyarından sonra yağış başladı. Polkovnik mürgüləyirdi. Ancaq mədəsindən tutan sancı onu yuxudan oyatdı. Otağın harasındansa damırdı. O, yun adyala başını bürüyüb, damcının hardan düşdüyünü

təyin eləməyə çalışırdı. Onu soyuq tər basmışdı. Tər onurğası boyu belinə süzülürdü. Qızdırması da var idi. Ona elə gəlirdi ki, kəsif bir bataqlıqda dövrə vura-vura üzür. Kim isə onunla danışındı. O özünün köhnə səfər çarpayısında uzanıb bu adama cavab verirdi. – Arvadı soruşdu:

– Kimlə danışırsan?

– İngilislə, pələng dərisinə girib polkovnik Aureliano Buendianın düşərgəsinə gələn ingilislə, – polkovnik cavab verdi. O, qızdırma içində yanındı. Birtəhər hıqqana-hıqqana qamakda böyrü üstə döndü. – O, hersoq Marlborası idi.

Səhər polkovnik özünü çox əzgin hiss edirdi. Kilsə zəngləri ikinci dəfə camaati ibadətə çağıranda qamakdan hoppanıb düşdü, elə bil yalnız xoruz səsinin pozduğu bulanıq, alaqaranlıq bir aləmə düşdü. Başı hələ də gicəlir, ürəyi bulanırdı. Həyətə çıxıb ayaqyoluna tərəf getdi. Havada qış mövsümünə aid ağır qoxu vardi, cürbəcür xışlıtı eşidilirdi. Damı tənəkə ilə örtülmüş taxta ayaqyolundan ammiak iyi gəlirdi. Polkovnik oturan yerin qapağını açanda çaladan bulud kimi milçək vizildiyib qalxdı.

Qarınağrisının bir nəticəsi olmadı. Polkovnik yorulmamış taxtalardan düzəldilmiş oturacağına üstündə mənasız bir vəziyyətdə qalmışdı. Nə isə bir peşmanlıq içində idi. Daha bağırsaqları onu gücləndirmir, eləcə küt bir ağrı ilə ağrıyırıldı. "Şübhə yoxdur, – o piçildadı, – oktyabr gələn kimi mən bu günə düşürəm". O, intizarla eyni vəziyyətdə donub qalmışdı, gözləyirdi. Nəhayət, içalatunda bitən göbələklər sakit oldu. Xoruzu açmaq üçün evə qayıtdı. Arvadı onu səslədi:

– Gecə yenə qızdırma içində sayıqlayırdın.

Arvad ayağa qalxıb ev-eşiyi yiğişdirməğə başlamışdı. Artıq xəstəliyin ağır dövrü sovuşmuşdu. Polkovnik gecəki əhvalatları yadına salmağa çalışdı.

– Qızdırıb-eləməmişdim, – deyə o, yalan satdı. – Yenə də yuxuda

hörümçək toru görürdüm.

Həmişə olduğu kimi xəstəliyin ağır dövrü sovuşandan sonra arvad yenə də özünə yer tapmırıldı. Elə səhər tezdən bütün evi bir-birinə vurdu. Şeylərin yerini dəyişdi. Bircə divar saatı ilə şəklə əl vurmadı. Qadin elə ariq və cılız idi ki, elə bil bədəni yox idi: qara paltar içində quruca nəfəs idi. Ayağındakı yumşaq parçadan tikilmiş şapşapları sürüdə-sürüdə evdə gəzəndə adama elə gəlirdi ki, bu saat divardan keçəcək. Saat on ikiyə yaxın arvad yavaş-yavaş maddiləşməyə başladı, – elə bil bədəni, çəkisi xırda-xırda öz yerini tutdu. Xəstə vaxtı çarpayıda yatanda yorğan-döşəkdə itib-batırdı, amma indi gül dibçəklərinin arasında dolandıqca varlığı ilə bütün evi doldururdu. Tropik təbiətin yetirdiyi meyvələrdən doğrayıb qazana tökmüşdü. Nə isə bisirirdi. Qazandakını qaşıqla bulaya-bulaya dedi:

- Aqustinin ili çıxsayıdı oxuyardım.
- Oxumaq istəyirsən, oxu. Əksinə, bunun öd kisəsinə xeyri var.

Həkim günortadan sonra gəldi. Polkovniklə arvadı mətbəxdə oturub qəhvə içirdilər. Həkim evin qapısını gözlənilmədən açıb ucadan soruşdu:

- Hə, xəstələr sağdilar? Ölməyiblər ki?

Polkovnik qalxıb onun qabağına yeridi:

- Cox təəssüf, doktor. Mən həmişə deyirəm ki, sizin saatınız qabağa qaçıր.

Arvad müayinəyə hazırlaşmaq üçün otağa keçdi. Həkimlə polkovnik zalda qaldılar. Havanın isti olmasına baxmayaraq ağ parçadan tikilmiş kostyumu tərtəmiz idi. Arvad hazır olduğunu bildirəndə həkim polkovnikə bir zərf verdi. Zərfin içində üç vərəq kağız var idi.

- Burda yazılınları axşam qəzetlərində tapa bilməzsən.

Polkovnik düz başa düşmüştü. Bu, mimioqrafda çap olunmuş gizli xəbərlər idi. Öləkədə baş vermiş son hadisələrdən danışındı.

Ölkənin içərilərində silahlı müqavimət hərəkatı gedirdi. Polkovnik lap mat qalmışdı. On ildən bəri gizli ədəbiyyat oxuduğuna baxmayaq, hələ də başa düşə bilmirdi ki, əsl hadisələr irəlidədir, həkim zala qayıdanda o, yazıları oxuyub qurtarırdı.

– Pasientim məndən də sağlamdır, – deyə həkim güldü. – Belə asma ilə yüz il də yaşayardım.

Polkovnik ona qaşqabaqlı bir nəzər salıb, zərfi uzatdı. Həkim zərfi almadı, yavaşca dedi:

– Ver başqaları da oxusun.

Polkovnik zərfi cibinə qoydu.

– Günlərin bir gündündə oləndə, doktor, sizi də özümlə cəhənnəmə aparacam – deyə xəstə zala qayıtdı.

Həkim bu sözlərin cavabına inci dişlərini parıldadaraq gülümsündü. Sonra sərt hərəkətlə stulu altına çəkib əl çamadanından bir neçə reklam nümunəsi çıxartdı. Bunlar hamısı təzə dərmanlar idi. Arvad ayaq saxlamayıb mətbəxə keçdi.

– Gözləyin, bu saat qəhvə hazırlayım.

– Çox sağ olun, lazım deyil. – Həkim etiraz etdi və təzə bir resept yazdı. – Sizə imkan vermərəm ki, məni zəhərləyəsiniz.

Arvad güldü. Həkim resepti yazıb qurtarandan sonra ucadan oxudu, çünkü bilirdi ki, onun xəttini heç kim oxuya bilməyəcək. Polkovnik ona diqqətlə qulaq asmağa çalışırdı. Arvad mətbəxdən qayıdanda ərinin üzünə diqqətlə baxıb başa düşdü ki, ötən gecə əri üçün çox ağır keçib. Gecə əzablarının izi hələ də özünü göstərirdi.

– Səhərə yaxın o titrədirdi, – deyə arvad həkimə müraciət etdi. – İki saata yaxın müharibədən dəm vurub sayıqlayırdı.

Polkovnik diksindi. O özünü ələ almağa çalışaraq qətiyyətlə etiraz etdi.

– Mən titrətmirdim. Onu bilin ki, mən özümü pis hiss eləsəm heç kimə bir söz demərəm. Özüm özümü çirkab çalasına ataram.

O, qəzətləri gətirmək üçün yataq otağına getdi.

– Çiçəklər üçün təşəkkür edirəm, – deyə həkim razılığını bildirdi.

Onlar meydana can bir getdilər. Hava quru idi. İstinin təsirindən asfalt əriməyə başlayırdı. Həkim onunla vidalaşanda polkovnik yavaşça, demək olar ki, dodaqlarını aralamadan soruşdu:

– Sizə nə qədər borcluyuq, doktor?

– Hələlik heç nə qədər, – həkim əli ilə onun ciyninə vurdu. – Qoy xoruz udsun, onda sizə böyük bir hesab göndərərəm.

Polkovnik gizli ədəbiyyatı Aqustinin dostlarına vermək üçün dəri emalatxanasına yönəldi. Onun yoldaşları öldürüləndən, sağ qalanları isə şəhərdən sürgün ediləndən sonra polkovnikin yeganə pənah gətirdiyi yer bu emalatxana idi. O, tək-tənha qalmışdı. Cümə günlərində poçt gözləməkdən başqa bir peşəsi yox idi.

Gündüzün istisi arvadının elə bil gücünü artırmışdı. Şüşəbənddəki gül dibçəklərinin arasında oturub köhnə sandığını açmışdı. Bu arvadin qəribə bir qabiliyyəti var idi; heç nədən bir şey düzəldirdi. Lap möcüzə idi! Köhnə paltarları göbələyib, quraşdırıb təzə bir şey çıxarırdı. Bir köynəyin qolundan o biri köynəyə yaxa düzəldirdi, nə bilim məcə kürəklik, cürbəcür yamaqlar... Həyətdə circıramalar səssəsə vermişdi. Gün yavaş-yavaş qüruba enirdi, ancaq qadın onun solub öldüyüünü hiss etmirdi. O bir də axşamüstü, polkovnik evə qayıdanda başını qaldırdı. Yalnız o zaman boynunu ovuşdurub, əllərini yanına salaraq dedi:

– Elə bil beynim taxtadandır.

– Sənin beynin həmişə elə olur, – deyib polkovnik ona baxdı. Arvad başdan-başa ala-bəzək yamaqlar içində idi. Polkovnik özünü saxlaya bilmədi: – Lap ağacdələnə oxşayırsan.

– Səni geyindirmək üçün elə ağacdələn hövsələsi lazımdır, – deyə arvad müxtəlif rəngli üç parçadan tikib düzəltdiyi köynəyi açıb göstərdi. Təkcə yaxası və məcələri eyni parçadan idi. – Karnavala

getsən bircə pencəyini çıxartsan bəsdi.

Axşam ibadətinə çağırın zəng səsləri onların söhbətini kəsdi. Arvad dodaqaltı dua oxumağa başladı: "Həzrət Cəbrayıl Məryəm anaya dedi..." Qalxıb paltarları otağına apardı. Polkovnik də məktəbdən qayıdan uşaqlarla söhbət eləməyə başladı, uşaqlar xoruza baxmağa gəlmışdilər. Birdən yadına düşdü ki, sabaha dən yoxdu. Buna görə də yataq otağına gəlib arvaddan pul istədi. Arvad deyindi:

– Deyəsən, cəmi əlli sentavo qalib...

O, pulları yaylığın ucuna düyünləyib döşəyin altında saxlayırdı. Onlar Aqustinin tikiş maşınını satmışdilar. O pullardan qalanı bu idi. Doqquz ay idi ki, elə hey sentavo xərcləyirdilər; həm özləri üçün, həm də xoruz üçün. İndi cəmi iki dənə iyirmi sentavoluq, bir dənə də on sentavoluq pul qalmışdı.

Arvad dedi:

– Get bir girvənkə dən al. Qalanına da sabah üçün qəhvə alarsan. Bir də, dörd unsiyə pendir.

– Qızıldan fil istəmirsən? – polkovnik istehza ilə soruşdu. – Elə bircə dən almağa qırx iki sentavo lazımdır.

Fikrə getdilər.

– Xoruz – heyyandır, deməli dözə bilər, – arvad sözə başladı. Ancaq polkovnikin üzünün ifadəsini görəndə səsini kəsdi. Polkovnik çarpayıda oturaraq dirsəklərini dizlərinə söykədi, xırda pulları ovcunda atıb-tuturdu. Bir qədər susandan sonra dilləndi:

– İş məndən asılı deyil, mənə qalsa elə bu gün başını kəsib salardım qazana. Əlli pesonu qazana atıb qarınağrisına düşməyə nə var?! – O yenə də sözünə ara verdi. Boynuna bir ağcaqanad qonmuşdu. Onu şappilti ilə vurub əzdi. Sonra otağa göz gəzdirib arvadinin dalınca baxdı. – Məni narahat eləyən odur ki, o yazıq uşaqlar boğazlarından kəsib pul yiğirlər, bizim xoruz döyüşəndə mərc gələcəklər.

Bu sözləri eşidəndə arvad da fikrə getdi. O, otaqda gəzə-gəzə cüçü zəhəri fisqırırdı. Bir an polkovnikə elə gəldi ki, arvad nəsə dini mərasim hərəkətləri edərək evin ruhlarını toplayır. Nəhayət, arvad pulverizatoru litoqrafiya şəkilləri ilə bəzədilmiş kiçik mehrabın yanına qoydu, dönüb əri ilə göz-gözə durdu.

– Get dən al! Daha bizim işimiz Allaha qalıb.

Sonraki həftə polkovnik hər dəfə süfrə başına keçəndə öz-özünə fikirləşirdi ki, "bu bərəkət lap möcüzədir". Sanki köhnə-kürüşdən təzə şey yaradıb-düzəltmək sərrini bilən arvad təzə bir üsul da icad eləmişdi. Heçdən xörək bişirməyi də öyrənmişdi.

Oktyabr onlara bir balaca aman vermişdi. Rütubətli, çiçkinli günlər qurtarmışdı, indi elə bil təbiət mürgü vururdu. Arvad mis kimi işildayan günəşin işığından həvəsə gəlib üç axşam saçlarını sahmana salmaqla məşğul oldu. O, göyümtül saçlarını iridiş daraqla daramağın başlayanda polkovnik dedi:

– Bəli, tətənəli mərasim başlanır.

Ertəsi gün arvad həyətdə dizlərinin üstünə ağ mələfə salıb oturdu və saçlarını narındış daraqla darayıb xəstəlik müddətində artıb törəmiş bitləri təmizləməyə başladı. Üçüncü gün başını lavanda suyu ilə yudu, qurudub ondan sonra boynunun arasında düyüb bərkitdi.

Polkovnikin fikri xoruzun yanında idi. Hətta gecələr də qamakında yuxusuz uzananda xoruz barədə düşünürdü. Çərşənbə axşamı xoruzu çəkmişdilər, məlum olmuşdu ki, yaxşı vəziyyətdədir. O gün Aqustinin yoldaşları sevinə-sevinə xoruzun döyüsdə mütləq qalib gələcəyini deyəndə polkovnik hiss etdi ki, elə özü də yaxşı vəziyyətdədir. Arvadı onun saçlarını qayçıyla kəsib düzəltdi:

– Məni iyirmi il cavanlaşdırın, – deyə polkovnik əli ilə saçlarını tumarlayıb düzəltdi. Arvad da öz-özlüyündə kişinin sözlərini təsdiq etdi.

– Mən ki bir balaca özümə gəlirəm, lap ölümü də dirildə bilərəm.

Ancaq bu vəziyyət uzun sürmədi. Evdə saat və şəkildən başqa

daha satlıq bir şey qalmamışdı. Cümə axşamı azuqə ehtiyatı qurtarmaq üzrə idi, arvad narahat olmağa başladı.

– Fikir eləmə, – polkovnik ona təskinlik verdi, – sabah poçt gələcək.

Ertəsi gün o, həkimin kabinetinin qabağında dayanıb kateri gözləyirdi.

– Təyyarə yaxşı şeydir, – polkovnik gözlərini poçt çantasından çəkməyərək danışındı. – Eşitmışəm ki, bir gecəyə Avropaya çata bilir.

Həkim şəkilli jurnalla üzünü yelləyə-yelləyə təsdiq etdi.

– Çatar.

Polkovnik kateri gözləyən adamların arasında poçt müfəttişini gördü. Kater yan alan kimi müfəttiş hamidan qabaq göyərtəyə keçdi. Poçt çantası iki neft çəlləyinin arasında bağlanmışdı.

– Amma uçmağa da ürək istəyir... – deyə polkovnik söhbətini davam etdirdi. Poçt müfəttiş bir an onun nəzərindən yayındı, amma polkovnik tez axtarış tapdı. Müfəttiş müxtəlif rəngli şüşərlə dolu olan arabasının yanında idi. – Neyləmək olar, bəşəriyyət inkişaf namən qurbanlar verməlidir.

– Həkim etiraz etdi:

– İndi təyyarədə uçmaq katerə minməkdən qorxusuzdur. İyirmi min fut hündürlükdə heç bir firtinanın qorxusu yoxdur.

– İyirmi min fut, – polkovnik heyrətlə təkrar etdi. O, belə bir yüksəkliyi təsəvvürünə də gətirə bilmirdi.

Həkim söhbəti daha da qızışdırıldı. O, jurnalı ovcunun içnə qoyub qolunu düz qabağa açdı və hərəkətsiz saxladı.

– Gözəl müvazinətdir.

Ancaq polkovnikin diqqəti müfəttişdə idi. O, müfəttişin köpüklənən limonad stəkanını sol əlində tutub su içməyinə baxırdı. Çanta sağ əlində idi.

– Bundan başqa dənizin müxtəlif yerlərində keşikçi gəmilər də var... Onlar gecə təyyarələri ilə rabitə saxlayırlar... – deyə həkim

sözünə davam etdi. Belə ehtiyatdan sonra təyyarə katerdən daha qorxusuzdur.

Polkovnik dönüb həkimə baxdı:

– Hə, elədir, belə çıxır ki, təyyarədə uçmaq xalça üstündə oturmaq kimi bir şeydir.

Müfəttiş düz onlara tərəf yönəldi. Polkovnik öz adını zərf üstündə oxumaq üçün elə intizar çəkirdi ki, müfəttişin yaxınlaşdığını görəndə ixtiyarsız olaraq geri çəkildi. Müfəttiş çantanı açdı, qəzet bağlamasını həkimə verdi. Sonra məktublar olan bağlamanı açdı. Bağlamanın içindəki siyahını gözdən keçirib məktubların kimə göndərildiyini öyrəndi. Hətta zərflərin üzərindəki ad və ünvanları da oxudu. Həkim qəzətlərdən birini aldı.

– Yenə də Süveyş məsələsindən yazırlar, – deyə o, donquldana-donquldana ayrı qəzeti açdı, – Qərb öz mövqelərini itirir.

Başlıqlar polkovnikin eyninə deyildi. O, gözlənilmədən başlayan sancısının hayında idi.

– Senzura işə başlayandan bəri qəzetlər ancaq Avropadan yazırlar, – deyə gileyəndi. – Kaş avropalılar bura gələydi, biz də köçəydik Avropaya. Onda hər kəs öz ölkəsində nələr olduğunu bilərdi.

– Avropalıların nəzərində Cənubi Amerika əlində gitara, belində tapança olan bığlı kişilərdən ibarətdir, – deyə həkim qəhqəhə ilə güldü. – Onlar bizi başa düşmürlər.

Müfəttiş məktubları da həkimə verdi. Qalan şeyləri yiğisdirib çantasına doldurdu, ağızını bağladı. Həkim məktublardan birini açmaq istəyəndə el saxlayıb polkovnikə baxdı, sonra da müfəttişdən soruşdu:

– Polkovnik üçün bir şey yoxdur?

Polkovnikin canını qorxu bürüdü. Müfəttiş çantanı ciyninə atdı, artırmanın pillələrini enə-enə başını döndərmədən dedi:

– Polkovnikə yazar yoxdur.

Polkovnik adəti xilafına, birbaşa evə getmədi. Aqustinin yoldaşları qəzetlərə baxıb qurtaranacan emalatxanada oturub qəhvə içdi. Elə bil kim isə onu aldatmışdı. Evə əliboş qayıtməsin deyə qınayan olmasaydı gələn cüməyəcən burda qalardı. Amma emalatxananı bağlayırdılar. Daha bu labüd məsələni ləngitmək mümkün deyildi, arvad onu gözləyirdi.

– Bir şey yoxdur? – deyə arvad soruşdu.

– Yox.

Gələn cümə yenə katerin qabağına getdi. Bu dəfə də evə məktubsuz qayıtdı. Həmin gecə arvadı ona dedi:

– Daha biz kifayət qədər gözlədik. Səndə öküz dözümü var. Ay kişi oğlu, on beş il də məktub gözləmək olar?!

Polkovnik qəzet oxumaq üçün qamakına uzandı.

– Gərək növbə çatsın. Bizim nömrəmiz min səkkiz yüz iyirmi üçüncüdür.

– Bu qədər ki biz gözləyirik, bu nömrə lotereyada olsaydı çox güman ki, iki dəfə udardı.

Polkovnik yenə də həmişəki kimi qəzeti ucdantutma oxuyurdu – birinci səhifədən axırınciyacan elanları da. Ancaq bu dəfə nədənsə cəmləşdirə bilmirdi. Təqaüd məsələsi beynindən çıxmırıldı, on doqquz il əvvəl konqres qərar qəbul edəndən sonra bəraət qazandırmaq prosesi başlandı. Bu əhvalat səkkiz il çəkdi. Sonra da altı il çalışmaq lazımlı gəldi ki, veteranların siyahısına düşsün. Onun siyahıya salındığını bildirən məktub polkovnikin aldığı son məktub oldu.

O yalnız komendant saatının başlandığını xəbər verən şeypurun səsi eşidiləndə qəzeti bükdü. Lampanı söndürmək istəyəndə gördü ki, arvadı yatırı.

– Kəsib saxladığın o qəzet parçası qalır?

Qadın fikirləşdi:

– Hə, o biri kağızların arasında olmalıdır.

Arvad miçətkənin ətəyini qaldırıb yerə düşdü, şkafdakı taxta mücrünü çıxartdı. Mücrünün də içindən beli rezinlə çəkilib bağlanmış məktub dəstəsini götürdü. Kağızları araşdırıb vəkillər kontorunun elanını tapdı. Elanda deyilirdi ki, müharibə veteranlarının təqaüd məsələsini nizama salmaq üçün fəaliyyət göstərilir.

– Neçə vaxtdır deyirəm ki, vəkili dəyiş. Sözümə qulaq assaydın pulları almışdin, lap yeyib üstündən su da içmişdin, – arvad qəzet parçasını gətirib ərinə verdi. – Hindular kimi bu pulları bizim tabutumuza qoysalar nə fayda!..

Polkovnik iki il əvvəl kəsib saxladıqları elanı oxudu. Sonra büküb köynəyinin cibinə qoydu.

– Axı vəkil dəyişmək üçün də pul lazımdır.

– Elə şey-zad yoxdur, – arvad qəti etiraz elədi. – Yazarıq ki, təqaüdü düzəldəndən sonra ordan çıxsınlar. Onları maraqlandırmaq üçün yeganə vasitə budur.

Buna görə də şənbə günü polkovnik öz vəkilinin yanına getdi. Vəkil sərələnib qamakda yellənirdi. Bu, nəhəng bir zənci idi. Dişləri tökülmüşdü, yuxarıda ikicə dişi qalmışdı. O, altı taxta səndəllərini geyib kabinetin pəncərəsini açdı. Pəncərənin qabağında bir pianola vardı – başdan-başa toz içində idi, üstünə də hər nə gəldi yiğmişdilar: burma-burma kağızlar, "Diario ofisial" qəzetindən parçalar, rezinlə çəkilib bağlanmış mühasibat kitabları, nəzarət müfəttişliyinin müxtəlif illərdə çıxan bülletenləri... Pianolanın dilləri olmadığı üçün ondan stol kimi də istifadə edirdilər. Polkovnik gəlişinin məqsədini bildirməmiş işin vəziyyətindən şikayət elədi.

Mən sizə xəbərdarlıq eləmişdim ki, bu, bir neçə günlük iş deyil... İsti vəkili lap əldən salmışdı. O, açılıb-yığılan kreslonun arxasını endirib, demək olar ki, uzanmış vəziyyətdə oturmuşdu. Əlindəki reklam kitabçası ilə üzünü yelləyirdi. – Mənim etibarlı adamlarım yazırlar ki, ümidi itirmək lazımdır.

– On beş ildir uzanır, – polkovnik narazılığını bildirdi. – Deyəsən, bunun axırı olmayıacaq.

Vəkil inzibati idarələrin dolanbac yollarını izah eləməyə başladı. O, yorğun bədənini kresloya güclə sıçısdırmışdı.

– On beş il əvvəl məsələ daha asan idi. O vaxt hər iki partiyanın adamlarının daxil olduğu veteranların münisipal birliyi var idi. – O, od kimi isti havanı ciyərlərinə çəkdi. – Bəli, birlik olanda qüvvə də olur. Qüvvə birlikdədir.

Polkovnik nə isə bir təklik və kimsəsizlik hiss edib dedi:

– Bu mənə əl vermir, yoldaşlarımın hamısı poçtu gözləyə-gözləyə bir-bir ölüblər...

– Qanun çox gec qəbul olunub. Əlbəttə, hamının bəxti sizinki kimi gətirmir. Siz iyirmi yaşında polkovnik olmusuz. Bundan başqa təqaüd vermək üçün pulun hardan götürüləcəyi qanunda göstəriləmişdi. Buna görə də hökumət büdcəni dəyişməli oldu. Bunlar köhnə söhbət idi. Polkovnik hər dəfə vəkilinə qulaq asanda bərk dilxor olurdu.

– Biz sədəqə istəmirik. Biz respublikanı xilas etmək üçün ölümə gedirdik.

Vəkil çıyılmasını çəkib, əllərini araladı.

– Bəli, orası elədir, polkovnik. İnsan nacinsliyinin hüdudu yoxdur.

Bu sözlər də polkovnikə məlum idi. Bunu ilk dəfə Neerland müqaviləsinin bağlandığı günün sabahı eşitmişdi. O vaxt hökumət iki yüz zabitə boyun olmuşdu ki, xərclərini ödəyib evlərinə qayıtmağa kömək edəcək. Əsasən məktəbdən qaçmış yeniyetmələrdən ibarət inqilabi batalyon Neerlandiya yaxınlığında düşərgə salıb üç aydan artıq gözlədi. Sonra kim necə bacardı, elə də evlərinə qayıtdı. Evlərində də gözləyirdilər. O vaxtdan on beş il keçməyinə baxmayaraq polkovnik hələ də gözləyirdi.

Xatırəldən həyəcanlanmış polkovnik rəsmi bir görkəm aldı. Sümüklü belinə dayanıb boğuq səslə dedi:

– Mən qəti bir qərara gəlmışəm.

Vəkil şəkləndi:

– Nə qərara?

– Mən vəkilimi dəyişirəm.

Kabinetə bir ördək girdi, dalınca da sarı balaları gəlirdi. Vəkil onları otaqdan qovmaq üçün kresloda dikəldi.

– Məsləhət sizindir, polkovnik, – zənci əllərini yelləyə-yelləyə razılaşdı. – Necə bilirsiniz elə də eləyək. Mən möcüzə yaratmağı bacarsaydım, daha bu ördək hinində yaşamazdım. – O, həyətə açılan qapıya üstünə tor çəkilmiş taxta çərçivə keçirib geri qayıtdı.

Polkovnik sözünə davam etdi:

– Mənim oğlum ölənəcən işləyirdi. Evimi girov qoymuşam. Təqaüd haqqında qanun isə ancaq vəkillərin çörək ağacı olub.

– Mənim üçün yox, – vəkil etiraz etdi. – Axırıncı sentavoyacan məhkəmə məsələlərinə sərf eləmişəm.

Polkovnikə əzab verən bir məsələ var idisə, o da ədalətsiz hərəkət edə biləcəyindən qorxmağı idi.

– Elə mən də bunu demək istəyirdim. – O, qapıya tərəf yönəldi. – İstidən adamın beyni əriyir.

Bir an sonra vəkil polkovnikin vəkalətnaməsini çıxartmaq üçün evi alt-üst elədi. Gün vəkilin yonulmamış taxtalardan tikilmiş balaca otağının tən ortasına düşmüdü. O nə qədər axtardısa bir şey tapa bilmədi. Nəhayət, çömbəlib pianolanın altından təzə bir bağlama çıxartdı.

– Budur, – o, üstündə gerb olan kağızı polkovnikə uzatdı. – Gərək adamlarına yazım ki, surətlərini ləğv eləsinlər.

Polkovnik kağızın tozunu çırpıb köynəyinin cibinə qoydu.

– Siz isə özünüz cirin, – deyə vəkil təklif etdi.

– Yox, bu mənim iyirmillik ömrümdür. – O gözləyirdi. Gözləyirdi ki, vəkil o biri kağızları axtarıb tapsın. Ancaq zənci qamaka yaxınlaşüb tərini sildi, sonra günəş şüaları altında ilgim kimi səyriyən havada

polkovnikə baxdı.

Polkovnik dedi:

– O biri sənədlər də mənə lazımdır.

– Nə sənəd?

– Polkovnik Buendianın qəbzi.

Vəkil əlini yellədi:

– Bu mümkün deyil, polkovnik.

Polkovnik narahat oldu. O, Makondo inqilabi dairəsinin xəzinədarı kimi inqilabi ordunun iki çamadan pulunu qatıra yükleyib altıgünlük yol gəlmişdi. Müqavilənin imzalanmasına yarım saat qalmış qatrı acıdan gəbərmışdı. Buna baxmayaraq polkovnik çamadanları sürüyə-sürüyə Neerland düşərgəsinə gətirmişdi. Atlantika sahili inqilabi qüvvələrinin baş intendantı polkovnik Aureliano Buendia ona qəbz verib ordu təslim olanda çamadanları təhvıl verilən əmlaka daxil etmişdi.

– Bunlar son dərəcə mühüm sənədlərdir, – deyə polkovnik etiraz etdi. – Polkovnik Aureliano Buendianın öz dəst-xətti ilə yazdığı qəbz və məktub...

– Razıyam, – vəkil təsdiq etdi. – Ancaq bu sənədlər minlərlə idarələrdə olub. İndi, Allah bilir, hərbi nazirliyin hansı şöbəsində yatıb qalır.

Polkovnik dedi:

– Belə sənədlər itib-bata bilməz, necə bir məmur olursa olsun, onun nəzərindən qaçmaz.

– Axı bu on beş ildə görün nə qədər məmur dəyişib, – deyə vəkil onu başa saldı. – Yadınıza salın. Bu müddətdə yeddi prezident dəyişib. Hər prezident də azı on dəfə hökuməti təzədən qurub. Hər nazir öz məmurlarını azı yüz dəfə dərbədər eləyib.

– Axı bu sənədləri heç kim evinə apara bilməz, – polkovnik razılaşmırıldı. – Şübhə yox ki, hər dəfə təzə məmur gələndə onları yerində görüb.

Vəkil lap hövsələdən çıxmışdı.

- Onu bilin ki, kağızlar nazirlikdən çıxsa, yenidən siyahıya düşmək üçün həmin yolları bir də keçməli olacaqsız.
- Fərqi yoxdur, - polkovnik geri durmadı.
- Bu süründürmə yüz il çəkər.
- Fərqi yoxdur, bu qədər gözləyən, yenə də gözlər.

Polkovnik zaldakı stolun üstünə bir neçə miləmil kağız-qələm, basma kağızı, mürəkkəbqabı qoydu. Yataq otağının da qapısını bağlamadı ki, birdən arvadı ilə məsləhətləşmək lazım olar. Arvad təsbeh çevirə-çevirə dua oxuyurdu.

- Bu gün hansı gündür?
- Oktyabrın iyirmi yeddisi.

O, səliqə ilə yazırırdı, qələm tutduğu əlini basma kağızının üstünə qoymuşdu. Qəddini də düzəltmişdi ki, rahat nəfəs ala bilsin, bir sözlə, məktəbdə öyrəndiyi kimi. Zalın isti havasına dözmək olmurdu. Bir damla tər süzülüb məktubun üstünə düşdü. Polkovnik basma kağızı ilə onu qurutdu. Sonra yayılmış hərfləri silmək istədi, ləkə daha da böyüdü. Ancaq o, həvəsdən düşmədi. həmin yerdə işarə qoyub ağ qalmış haşıyədə təkrar yazdı: "Bütün hüquqlar saxlanılır". Sonra abzası bir də oxudu.

- Məni nə vaxt siyahıya salıblar?
- Arvad ibadətinə ara vermədən bir az fikirləşdi:
- 1949-cu il avqust ayının 12-də.

Elə arvad sözünü qurtaran kimi yağış başladı. Polkovnik vərəqi usaq xəttini andıran hərflərlə yazıb doldurdu. Manauradakı dövlət məktəbində ona necə öyrətmişdilərsə, elə də yazırırdı. Sonra da ikinci səhifəni yarıya qədər yazdı, altında da imza qoyma.

Məktubu gətirib arvadına oxudu. Arvad qulaq asa-asə başını tərpədir, hər cümləni təsdiq edirdi.

- Bəlkə gedib xahiş eləyəsən məktubu makinada yazsınlar.
- Yox, - polkovnik razılaşmadı. - Daha mən minnət eləməkdən yorulmuşam.

Yarım saatə qədər hərəkətsiz oturub, damı örtən palma yarpaqlarına dəyərək taqqıldayan yağış damlalarının səsinə qulaq asdı. Elə bil göy deşilmişdi, şaqqaşaqla su tökülürdü. Komendant saatı başlanandan sonra yenə də tavanın harasında su damcılamağa başladı.

- Bunu gərək çoxdan eləyəydin, - deyə, nəhayət, arvad sükütu pozdu. - Adam öz işini özü görəndə daha yaxşı olur.

Polkovnik tavandan düşən damcının səsinə qulaq asa-asə cavab verdi:

- Hələ də gec deyil. Kim bilir, bəlkə də evin girov vaxtı qurtaranacan məsələ həll olundu.

- İki il var, - arvadı şübhə ilə cavab verdi.

Polkovnik lampanı yandırdı, tavanın daman yerini tapıb xoruzun su qabını onun altına qoydu. Sonra qaba dəyib bərkdən taqqıldayan damcıların səsinə qulaq asa-asə yataq otağına qayıtdı.

- Bəlkə də onlar öz haqlarını tez almaq üçün işi yanvaracan qurtardılar, - dedi və özü də dediyinə deyəsən inandı. - O vaxtacan Aqustinin də ili çıxır, onda kinoya da gedə bilərik.

Arvad astaca güldü.

- Nəinki kino, hətta multiplikasiya filmlərini də yaddan çıxarmışam.

Polkovnik diqqət verib miçətkənin altından arvadını görməyə çalışırdı.

- Axırıncı dəfə kinoda nə vaxt olmusan?
- Otuz birinci ildə, - arvad cavab verdi. - "Ölünün vəsiyyəti" filmini göstərirdilər.
- Vuruşma var idi?

– Vallah, heç bilə bilmədim. Həyula qızın boyunbağısını oğurlamaq istəyəndə yağış başladı.

Yağışın səsi onları yatırtdı. Polkovnik qarnında yüngül ağrı hiss etsə də narahat olmadı. O, demək olardı ki, oktyabrı başa vura bilmışdı.

O, yun adyala bürünüb yatmışdı. Ancaq birdən yuxulu-yuxulu arvadının xırıltılı nəfəsini eşitdi. Onda təzədən gözlərini açıb danışmağa başladı.

Arvadı da oyandı.

– Kimlə danışırsan?

– Heç kimlə, – polkovnik cavab verdi. – Öz-özümə fikirləşirdim ki, Makondodakı iclasda, biz haqlı idik, o vaxt biz polkovnik Aureliano Buendiaya dedik ki, təslim olmasın. Elə o təslim olandan sonra hər şey məhv olub getdi.

Yağış bir həftə yağıdı. Noyabrin ikisində, mərhumların ad günü, arvad polkovnikin etirazına baxmayıb, Aqustinin qəbri üstünə çiçək apardı. Qəbiristanlıqdan qayıdan kimi yenidən asması tutdu. Həftə çox ağır keçdi. Hətta, demək olar ki, oktyabrın dörd həftəsindən də ağır oldu – polkovnikin qorxub ehtiyat elədiyi həmin oktyabr həftələrindən. Xəstəyə baş çəkməyə gələn həkim otaqdan çıxanda ucadan dedi:

– Əgər mən belə xəstəliklərə fikir versəydim, onda gərək bütün şəhər əhalisini ölmüş biləydim. – Sonra o, polkovniklə təklikdə söhbət elədi və dedi ki, arvadın vəziyyəti ciddidir, gərək rejim saxlasın.

Polkovnikin də vəziyyəti ağırlaşmışdı. Elə vaxt olurdu ki, soyuq tər içində bir neçə saat ayaqyolunda oturmmalı olurdu. Ona elə gəlirdi ki, içi çürüyüb parça-parça töküldür. "Hamısı qışdandır, – o ruhdan düşməyərək təkrar edirdi. – Yağışlar qurtarandan sonra hər şey dəyişəcək". Doğrudan da inanırdı ki, məktub gələnə qədər sağ

qalacaq.

Daha ev işləri ilə özü məşğul olurdu – birtəhər çulunu sudan çıxarırdı. Çox zaman məcbur olub, namusuna qısılı-qısılı qonşu düikanlardan nisyə şey alırdı.

– Gələn həftəyəcən, – heç özü də dediyinə inanmırı.

– Cümə günü bir az pul almalıyam.

Arvadın tutması sovuşandan sonra kişinin görkəminə baxıb təəccüb eləyirdi:

– Ay balam, bir dərisən, bir sümük!

– Özümü satmağa hazırlayıram, – polkovnik zarafatla cavab verdi.

– Klarnet fabrikindən sifariş almışam.

Onu yaşıdan bircə məktub ümidiydi. Lap üzülmüşdü. Oynaqlarının siziltisindən gecələr yata bilmirdi. Bilmirdi ev işinə baxsın, ya xoruza. Noyabrin ortalarında yaman qorxdu. Qorxdu ki, iki gündən bəri ac qalan xoruz birdən ölüb eləyər. İyuldan bəri sobanın üstündən asdığı lobya bugumları yadına düşdü. O quru bugumları ovuşdurub qabıqdan çıxartdı. Sonra da qaba töküb xoruzun qabağına qoydu.

Arvadı onu səslədi:

– Bura gəl!

– Bu dəqiqə, – deyib polkovnik dayanıb xoruza baxdı.

– Yaxşı iştaha üçün pis yemək yoxdur.

O, arvadına yaxınlaşanda gördü ki, arvad çarpayıda dikəlmək istəyir. Onun bədənidən dərman qoxularının iyi gəlirdi. Arvad sözü qırıq-qırıq ağızından çıxararaq dedi:

– Bu saat o xoruzu rədd eləyəcəksən!

Polkovnik gec-tez bu sözləri eşidəcəyini bilirdi. Əslində bu dəqiqəni çoxdan gözləyirdi. Hətta demək olardı ki, oğlu ölen axşamdan sonra, xoruzu saxlayacağına söz verdiyi gündən bəri arvadının bu hökmünü gözləyirdi.

– Daha gecdir, – o etiraz elədi. – Üç aydan sonra döyüşlər

başlanacaq. Onda biz xoruzu daha baha sata bilərik.

Arvad razılaşmadı:

– Məsələ pulda deyil. Uşaqlar gələndə de ki, aparıb neyləyirlər eləsinlər.

– Mən onu Aqustinin xətrinə saxlayıram, – polkovnik çoxdan hazırladığı sözləri dedi. – Təsəvvür elə ki, o sağ olsayıdı xoruzun döyüşdə qalib çıxdığını bilirsən necə fərəhlə söyləyəcəkdi.

Arvad oğlunu yadına saldı:

– Elə onu məhv eləyən də bu zəhrimər xoruzlar oldu, – deyə qışqırdı, – yanvarın 3-də evdə qalsayıdı bəlkə də o bədbəxtlik üz verməzdi. – Sonra sümüklü barmaqlarını qapıya tuşlayıb davam etdi:

– Elə bil indi də gözümün qabağındadır. Bu saat xoruz qoltuğunda içəri girəcək. Mən ona neçə dəfə dedim ki, ay bala, özünü gözlə, qalyeraya¹ getmə. Mənz güldü, dedi ki: "Bəsdir! Bu axşam qızıl içində üzəcəyik".

Arvad taqətsiz halda çarpayıya söykəndi. Polkovnik ehtiyatla onu rahlayıb, yastiği başının altına qoydu. Onların nəzərləri rastlaşıdı. İkisinin də gözü bir-birinə oxşayırıldı. Elə bil eyni gözlər idi. Polkovnik arvadın sinəsindəki fişiltini eşidib nəvazişlə dedi:

Rahat uzan, çalış tərpənmə. – Elə bil arvad özündən getmişdi. O, təzədən gözlərini açanda, deyəsən, bir az sakitləşmişdi.

Bunların hamisinin səbəbi bizim acliğımızdır, – deyə yavaşça zarıldı. – Öz boğazımızdan kəsib çörəyi xoruza vermək günahdır.

Polkovnik mələfənin ucu ilə onun alnını sildi.

– Üç ay qalib. Birtəhər dözərik.

– Axi biz nə yeyəcəyik?

– Bilmirəm, – polkovnik cavab verdi. – Onu bilirəm ki, alnimiza acıdan ölmək yazılıbsa, onda gərək çoxdan ölüydik.

¹Qalyera – xüsusi xoruz döyüşdürürlən bina

Sapsağlam xoruz boş qabın qabağında dayanmışdı. Polkovnikı görəndə adam səsinə bənzəyən yoğun bir səslə nə isə qııldadı. Polkovnik rəğbətlə baxıb gülümsündü.

– Bəli, dostum, həyat çətin məsələdir.

Sonra polkovnik küçəyə çıxdı. Yemək vaxtı olduğu üçün küçələr çox sakit idi. Heç bir şey düşünmədən, vəziyyətdən çıxış yolunu axtarmadan, boş-boşuna küçələri gəzirdi. O qədər gəzdi ki, axırda ləp taqətdən düşdü. Evə qayıtdı. Arvad onun qayıtdığını eşidib səslədi.

– Nə var?

Arvad ona baxmadan dedi:

– Saatı sata bilərik.

Polkovnik bu barədə fikirləşmişdi.

– Əminəm ki, Alvaro ona qırx peso verər, – arvadın səsində bir ümid vardı. – Yadindamı, tikiş maşınını necə asanlıqla aldı.

O, oğlu Aqustinin ustasını nəzərdə tuturdu.

– Sabah gedib danışaram. – Polkovnik razılaşdı.

– Daha sabaha niyə saxlayırsan? – Arvad onu tələsdirdi. – Elə indi götür apar da!.. Apar qoy stolun üstünə, de ki: "Alvaro, bax, saat gətirmişəm, gətirmişəm ki, bunu alasan". O saat başa düşər.

Arvadının bu sözlərindən sonra polkovnik özünü çox bədbəxt bir adam kimi hiss etdi.

– Bu, küçədə həzrət İsanın tabutunu aparmaq kimi bir şeydir, – deyə polkovnik etiraz etdi. – Məni belə bir bağlama ilə görsələr, şəbədə qoşub məsxərəyə qoyerlər.

Ancaq bu dəfə də arvadı onu razı sala bildi. Özü durub divardan çıxartdı, qəzetə büküb ona verdi. "Qırx pesosuz qayıtma". Polkovnik də çarəsiz qalıb bağlamanı qoltuğuna vuraraq dərzi emalatxanasına tərəf getdi. Aqustinin dostları qapıda oturmuşdular.

Onlardan biri polkovnikə yer göstərdi. Polkovnik pərt oldu.

– Sağ olun, – deyə razılıq etdi. – Bir dəqiqliyə gəlmışəm.

Alvaro emalatxanadan çıxbı dəhlizdə çəkilmiş məftilin üstünə qurumaq üçün bir parça kətan atdı. O, gözləri çılğınlıqla parlayan möhkəm və yöndəmsiz bir adam idi – Alvaro da polkovnikə oturmaq üçün yer təklif etdi. Polkovnik bir az dirçəldi. Kətili qapının qabağına çəkib oturdu. Gözləyirdi ki, Alvaro ilə tək qalsın, saatı ona təklif etsin. Ancaq tezliklə hiss etdi ki, oturanların hamısı nədənsə çox narahatdırılar. Nə isə bir gərginlik hiss olunurdu. O soruşdu:

– Mane olmadım ki?

Oğlanlar etiraz etdilər. Kimdirən ona tərəf əyilib yavaşca dedi:

– İntibahnamələr var. Aqustinin yazdıqlarıdır.

– Nə barədə.

– Elə o barədə.

İntibahnamələrdən ona da verdilər. Kağızı cibinə qoyub dinməz-söyləməz oturdu. Özü də hiss eləmədən barmaqları ilə əlindəki bağlamanı taqqıldadırı. Birdən gördü ki, ona diqqət verirlər. Vəziyyəti belə görüb özünü lap itirdi.

– Bağlamadakı nədir, polkovnik?

Polkovnik çalışırdı ki, nəzərlərini Germanın ala gözlərindən yayındırsın.

– Heç nə, – deyə yalan satdı. – Saatdır, aparırdım ki, alman təmir eləsin.

German bağlamanı onun əlindən almaq istədi.

– Nə danışırsız, polkovnik? Beşcə dəqiqə oturun, bu saat baxım.

Polkovnik saatı əlindən buraxmırı. Susurdu. Gərginlikdən göz qapaqları da qızarmışdı. Yerbəyerdən hamı deyirdi ki, saatı versin.

– Verin ona, polkovnik, onun başı çıxır.

– Yox, əziyyət vermək istəmirəm.

– Canım, nə əziyyət? – German, nəhayət, saatı onun əlindən aldı. –

Alman əlini ağdan-qaraya vurmayıb, on peso qopardacaq.

O, saatı götürüb emalatxanaya girdi. Alvaro maşında nə isə tikirdi.

Bir az o tərəfdə bir qız divarın dibində oturub paltara düymə düzürdü. Qızın başının üstündən bir gitara asılmışdı, gitaranın yanında da elan vurulmuşdu: "Siyasətdən danışmaq qadağandır".

Polkovnik saatı verəndən sonra neyləyəcəyini bilmirdi. Ayaqlarını qaldırıb kətilin qızlarına bərkidilmiş taxtanın üstünə qoydu.

– Deyəsən işlərin po...., polkovnik!

Polkovnik diksindi:

– Xahiş eləyirəm, ədəbsiz danışmayasınız.

Alfonso polkovnikin ayaqqabılарını yaxşı görmək üçün gözlüyünü düzəltdi.

– Ayaqqabılارını deyirəm... Deyirəm, iş gör nə yerə çatıb ki, lak ayaqqabı geymisiz.

– Bunu ədəblə də demək olar. – Polkovnik ləkəli ayaqqabılارının altını göstərdi. – Bu şoqəriblərin azı qırx yaşı var, amma hələ indiyəcən bir ədəbsiz söz eşitməyi blər.

Germanın emalatxanadan səsi eşidildi: – Hazırdır. – Elə o dəqiqli də saat zəng vurmağa başladı. Kim isə qonşu evin divarını taqqıldatdı. Ordan bir qadın səsi eşidildi:

– Gitaranı çalmayın, hələ Aqustinin ili çıxmayıb...

Hamı güldü.

– Gitara deyil, saatdır.

German əlində bağlama küçəyə çıxdı.

– Saat sazdır. İstəyirsiniz gedim divardan da özüm asım.

Polkovnik razı olmadı.

– Nə qədər verəcəyəm?

– Narahat olmayın, polkovnik. – German keçib öz yerində oturdu.– Yanvarda xoruz haqqını verər.

Polkovnik gördü ki, fürsətdir.

– Sənə bir təklifim var?

– Nə təklif?

– Xoruzu sənə bağışlayıram. – Polkovnik oturanların üzünə diqqətlə baxıb sözünə davam etdi: – İstəyirəm xoruzu bağışlayam sizə, hamınıza.

German təəccübünü gizlədə bilmədi. Polkovnik mümkün qədər qəti və inandırıcı danışmağa çalışırı.

– Daha qocalmışam. Mən bu boyda məsuliyyəti öz üstümə götürə bilmərəm. Neçə gündür yuxum da çəkilib. Mənə elə gəlir ki, xoruz olur.

– Narahat olmayın, polkovnik, – Alfonso onu sakit eləməyə çalışdı. – Bu vaxtlar həmişə xoruz tük tökür, onunçun da dəriləri bir az qızarır.

German da onun dediyini təsdiq elədi:

– Gələn ay hər şey öz qaydasına düşəcək.

– Fərqi yoxdur, istəmirəm bizdə qalsın.

German zənlə polkovnikə baxıb dedi:

– Başa düşün, polkovnik, məsələ də ondadır ki, xoruzu qalyeraya gərək siz gətirəsiniz.

Polkovnik fikrə getdi.

– Başa düşürəm, elə onun üçün də indiyəcən saxlamışam. – O özünü yiğidirib mətləbə yaxınlaşdı. – İş orasındadır ki, döyüslərə hələ üç ay qalıb.

German məsələni başa düşdü.

– İş elə bircə bundadırsa, onda heç bir qorxulu şey yoxdur.

Onun təklifi ilə hamı razılaşdı. Axşam polkovnik qoltuğunda bağlama evə qayıdanda arvad öz narazılığını gizlədə bilmədi.

– Satmadın?

– Satmadım, – polkovnik cavab verdi. – İndi daha bunun əhəmiyyəti yoxdur. Uşaqlar özləri xoruza dən gətirəcəklər.

– Bu saat, kirvə, dayan çətir verim.

Don Sabas kontorun divar şkafını açdı. İçəridə aləm bir-birinə qarışmışdı. Bir tərəfə atlı çəkmələri yiğilmişdi, bir yanda da üzəngi, yüyən, içi mahmızla dolu aliminium qutu... Yuxarı bölmədə yarımdüjünəcən qara parçadan düzəlmüş yağış çətirləri asılmışdı. Bir tərəfdən də ala-bəzək arvad çətirləri. Polkovnikə elə gəldi ki, belə qarmaqarışıqlıqla ancaq böyük bir fəlakət səbəb ola bilər.

– Sağ ol, kirvə, – deyə pəncərənin taxtasına söykəndi. – Gözlərəm, yağış kəsər.

Don Sabas şkafın qapısını bağlamadı. Keçib yazı masasının üstündəki sərinkeşin yelinə verib siyirməni çəkdi. Oradan iynə vurmaq üçün pambığa bükülü bir şpris çıxartdı. Polkovnik pəncərədən eşiyə baxırdı. Badam ağacları yağışın altında qurmuşundan tökülmüş kimi görünürdürlər. Küçədə ins-cins belə yox idi. Polkovnik öz-özünə danışırımsız kimi dedi:

– Sizin pəncərədən yağışa baxanda adama elə gəlir ki, yağış başqa şəhərdə yağır.

– Necə baxırsansa bax, yağış elə yağışdır, – don Sabas razılaşmadı. O, şprisi şübhəli yazı masasının üstündə qabda qaynamağa qoydu. – Şəhər deyil, lap zibilxanadır.

Polkovnik eşitdiyindən narazı qalıb ciyinlərini atdı. Kontorda var-gel eləməyə başladı.

Döşəməyə yaşıl kaşı düzülmüşdü. Mebelə də əlvan parça çəkilmişdi. Kontorun o başında duz taylorı, bal tuluqları və yəhər qalaqlanmışdı. Don Sabas ifadəsiz gözlərini polkovnikdən çəkmirdi. Axırda polkovnik dözməyiñ narazılıq elədi:

– Sizin yerinizdə olsayıdım, şəhər barədə belə deməzdim.

Oturub, ayağını ayağının üstündən aşındı, yazı masasının dalında oturan don Sabasa sakit bir nəzər saldı. Bu balacaboy, şışman, hirt bir

adam idi. Qurbağa gözlərini xatırladan gözlərində nə isə bir qüssə oxunurdu:

– Bir həkimə gedin, kirvə, – deyə don Sabas başını buladı. – Dəfndən sonra nə isə əhvalınız pozulub.

Polkovnik başını qaldırdı.

– Mən özümü yaxşı hiss eləyirəm.

Don Sabas suyun qaynamağını gözləyirdi.

– Kaş mən də özüm barədə bu sözləri deyə biləydim, – o şikayətləndi. – Xoşbəxt adamsınız, lap mis mahmızı da çeynəyib yeyə bilərsiz. – O, qəhvəyi zibillərlə örtülmüş tüklü əllərinə baxırdı.

– Hə, niyə yemirəm, lazımlı olsa mahmız da yeyərəm, – polkovnik razılaşdı.

Don Sabas kontorun mənzilə açılan qapısına tərəf dönüb arvadını səslədi, sonra da gileylənə-gileylənə öz yemək rejimindən danışmağa başladı. Köynəyin cibindən balaca bir dərman şüşəsi çıxarıb, noxud boyda ağ bir həb götürdü, stolun üstünə qoydu.

– Cibimdə gəzdirməkdən təngə gəlmişəm, – deyib o, şüşəni göstərdi. – Elə bil cibində ölüm gəzdirirsən.

Polkovnik stola yaxınlaşıb dərmanı ovcunun içində qoyub baxdı. Onun çox diqqətlə baxdığını görən don Sabas dedi ki, istəyirsən dadına bax. Bunu qəhvəyə salırlar. Adı qənddir, amma içində qənd yoxdur.

– Aydındır, – polkovnik nədənsə ağızında qəribə bir şirinlik duydu.

– Bir növ zəngsiz zəng səsi kimi.

Arvadı iynə vurandan sonra don Sabas masaya dirsəklənib çənəsini ovuclarına dirədi. Polkovnik nə edəcəyini bilmirdi. Arvad ventilatoru söndürüb seyfin üstünə qoydu və şkafa tərəf yönəldi.

– Çətirə baxanda nədənsə ölüm yadına düşür, – deyə donquldandı.

Polkovnik ona qulaq asmırıldı. Bu gün poçtu qarşılıamaq üçün

evdən saat 4-də çıxmışdı. Ancaq yağış məcbur eləmişdi ki, gəlib don Sabasın kontoruna girsin. Katerin fit səsi eşidiləndə yağış hələ də yağırdı.

– Nədənsə hamı ölümü qadın simasında təsəvvür eləyir, – deyə don Sabasın arvadı ciyinlərini atdı. O, ərindən hündür, dolğunbədənli bir qadın idi. Üst dodağında tüklü xalı vardı. Səsi də sərinkeşin viziltisini xatırladırdı. – Ancaq ölüm mənə qadın kimi görünmür. – Arvad şkafı bağlayıb döndü, polkovnikin üzünə baxdı ki, görsün bu barədə o nə fikirdədir, mənim nəzərimdə heyvana bənzəyir. Caynaqlı heyvana.

– Ola bilər, – polkovnik razılaşdı. – Bu dünyada nə desən olar.

O fikirləşirdi ki, indi müşəmbə plaş geymiş poçt müfəttişi katerə tullanır. Artıq bir ay idı ki, vəkilini dəyişmişdi, daha məktub gözləməyə əsası var idi. Don Sabasın arvadı yenə də əvvəlki kimi ölümdən danışındı. Ancaq diqqət eləyib gördü ki, polkovnik ona qulaq asmrı.

– Kirvə, – deyə polkovnikə müraciət etdi, – birtəhər görünürsünüz!

Polkovnik fikrindən ayrıldı:

– Hə, kirvə, fikirləşirəm ki, saat dörddür, xoruza hələ də iynə vurulmayıb.

Arvad polkovnikin bu sözlərinə lap mat qaldı. Əllərini təəccüblə bir-birinə vurdu:

– A... a... xoruz adamdır bəyəm, xoruza da iynə vurarlar? Belə də qansızlıq olar?!

Daha deyəsən don Sabasın səbri tükənmişdi. Lap pörtüb qıpqırmızı olmuşdu. Səsini ucaldıb arvadına dedi:

– Bir dəqiqə ağızını yumsana! – Arvad doğrudan da əlləri ilə ağızını yumdu. – Yarım saatdır ki, kirvənin zəhləsini tökürsən.

– Qətiyyən, – polkovnik etiraz etdi.

Arvad qapını hırslı çırpıb getdi. Don Sabas lavanda ətri verən yaylığı ilə peysərinin tərini sildi. Polkovnik yenə də pəncərəyə yaxınlaşdı. Yağış kəsmək bilmirdi. Meydandan sarı, uzunqılıçlı, caydaq bir toyuq keçirdi.

– Xoruza doğrudan da iynə vururlar?

– Bəs necə, – polkovnik təsdiq etdi. – Gələn həftə məşqlər başlanır.

Don Sabas başını bulayıb dedi:

– Bu ağılsızlıqdır. Belə şeylər daha sənə yaraşmaz.

– Raziyam, – polkovnik cavab verdi. – Ancaq bundan ötrü xoruzun başını üzə bilmərəm ki?

– Xalis ağılsızlıqdır, – don Sabas təkrar edib pəncərəyə tərəf yönəldi. Kirvəsinin ağır nəfəsi körük səsini xatırladırdı. Elə gözlərinə də baxanda adamın yazığı gəlirdi.

– Bura baxın, kirvə, – don Sabas polkovnikə tərəf çevrildi. – Nə qədər gec deyil, o xoruzu satın, canınız qurtarsın.

– Satmaq heç vaxt gec deyil.

– Ağlıınızı başınıza yiğin, – don Sabas təkid edirdi. – Bir güllə ilə iki dovşan vurarsız: əvvəla, xoruzdan canınız qurtarar, ikincisi də doqquz yüz pesonu qatlayıb qoyarsız cibinizə.

Polkovnik bunu eşidəndə təəccübünü gizlədə bilmədi:

– Doqquz yüz peso?

– Bəli, doqquz yüz!

Polkovnik fikrə getdi:

– Yəni deyirsiniz ki, bu qədər verirlər?

– Demək nədir, lap əminəm.

İnqilabi ordunun xəzinəsini təhvıl verəndən sonra polkovnikin əlində bu qədər pul olmamışdı. O, don Sabasın kontorundan çıxanda yenə də qarnından bərk ağrı tutdu. Ancaq başa düşdü ki, daha bu ağrıya havanın dəxli yoxdur. Poçta çatan kimi düz müfəttişin üstünə getdi.

– Mən təcili məktub gözləyirəm. Aviapoçt ilə.

Müfəttiş bütün zərfləri gözdən keçirdi, sonra yenə çinləyib qoydu, bir kəlmə də danışmadı. Bircə əllərinin tozunu çırpıb mənalı nəzərlə polkovnikə baxdı.

– Bu gün hökmən məktub gəlməli idi.

Müfəttiş ciyinlərini atdı.

– Bircə ölüm hökmən gəlir, polkovnik.

Evə qayıdanda gördü ki, arvadı qarğıdalı yarmasından horra bişirib. Horranı səssiz-səmirsiz yedi. Hər qaşıqdan sonra əl saxlayıb xeyli fikirləşdi. Onunla üzbüüz oturan arvadı hiss elədi ki, nə isə olub.

– Sənə nə olub?

– Məmur haqda fikirləşirəm. Mənə təqaüd yazmalı olan məmur haqqında. – Polkovnik mətləbi açmadı. – Əlli ildən sonra biz qəbirdə yatacağıq. Amma yaziq hər cümə günü intizar içində oturub gözləyəcək ki, görəsən ona təqaüd yazıblar, ya yox?

– Yaxşı əlamət deyil, – deyə arvadı narazılıqla səsləndi. – Bu onu göstərir ki, yavaş-yavaş zəifləyirsən. – Arvad yenə də yeməyə başladı. Ancaq ərinin əvvəlki kimi fikrli olduğunu görüb əl saxladı. – Nə qədər ki, soyumayıb, ye qurtar.

– Dadlıdır, – deyib polkovnik horranı qaşıqladı. – Yarmanı hardan almışan?

– Xoruzdan götürmüşəm, – Aqustinin dostları o qədər dən gətiriblər ki, dedim elə özümüz üçün də götürüm. Neyniyim, güzəranımız belədir də!

Polkovnik köksünü ötürdü.

– Hə... həyatda elə şeylər olur ki, adamın heç yuxusuna da gəlməz.

O, dönüb sobanın yanında bağlanmış xoruza baxdı. Elə bil xoruzda nə isə bir dəyişiklik var idi. Arvadı da xoruza baxdı.

– Bu gün uşaqları çubuqla qovmalı oldum, – arvadı gileyəndi. –

Bir dənə qart toyuq gətirmişdilər ki, xoruz onu tapdalasın.

– Adı məsələdir, – polkovnik cavab verdi. – Kəndlərdə olanda polkovnik Aureliano Buendia üçün də qız gətirərdilər.

Kişinin bu zarafatı arvadın döşünə yatdı. Xoruz nə isə qıgıldı. Uzaqdan lap adam səsinə oxşayırıdı. Arvad başını bulaya-bulaya dedi:

– Hərdən mənə elə gəlir ki, dil açıb danışacaq.

Polkovnik yenə də xoruza baxdı.

– Cins xoruzdur. – O, fikrində nə isə götür-qoy edə-edə horranı uddu. – Üç il sərasər bizi dolandırar.

– Xəyalı yemək olmaz, xəyal yeyiləsi şey deyil, – arvad etiraz etdi.

– Niyə? Xəyalla da adamı dolandırılar – polkovnik cavab verdi. – Sabas kirvə müalicə həbləri ilə dolanan kimi.

Bu gecə o çox pis yatdı – elə hey səhərəcən haqq-hesab vurur, pul böldürdü. Sabahı gün arvadı yenə də yeməyə horra gətirdi. Arvad başını aşağı salıb horrasını yeyir, danışmırıldı. Polkovnik hiss eləyirdi ki, arvadın əhvalı ona da təsir eləməyə başlayır.

– Nolub?

– Heç nə.

Başa düşürdü ki, artıq arvad yalan satmağa başlayıb. Onu ovundurmağa çalışdı. Ancaq arvadı ona qulaq asmadı.

– Fikirləşirəm ki, iki ay keçib, mən hələ indiyəcən gedib arvada başsağlığı verməmişəm.

O axşam arvad başsağlığı verməyə getdi. Polkovnik arvadını ötürüb kinoteatra tərəf döndü, o yandan musiqi səsi eşidilirdi. Keşiş Anxel qapısının qabağında oturub adamlara göz qoyurdu. Fikir verirdi ki, onun xəbərdarlığına baxmayaraq, kim kinoya gedir. Uşaq-ların qısqırığı, ucadan çalınan musiqi, gur işıq, kinoteatrın qarşısındaki dar meydançaya elə çaxnaşma salmışdı ki, bura gələn nəinki hay-küyü eşidirdi, bu səs-küün qatılığını belə hiss edirdi. Bir

uşaq əlindəki oyuncaq tüfəngi polkovnikə tərəf dikləyərək qışqırdı:

– Xoruz necədi, polkovnik?

Polkovnik əllərini yuxarı qaldırdı:

– Pis deyil.

Binanın divarı boyu ala-bəzək afişalar vurulmuşdu: "Gecə bakırəsi". Bakırə xanım bal paltarı geymişdi. Paltarın bir tərəfi kəsik olduğu üçün qızın çılpaq baldırı görünürdü. Polkovnik şimşek çaxib, göy guruldayana qədər kinoteatrın qabağında gəzdi. Yalnız bundan sonra arvadının dalınca getdi.

Arvad mərhumun evində deyildi. Heç öz evlərində də yox idi. Saatin kəfgiri dayanmışdı. Ancaq polkovnik təxminini müəyyən elədi ki, komendant saatına az qalib. O, göy gurultusuna qulaq asırdı. Təzədən yiğisib arvadını axtarmağa getmək istəyirdi ki, arvad qayıtdı.

Polkovnik gedib xoruzu yataq otağına gətirdi. Arvad paltarını dəyişib gəldi. Polkovnik saatı qurub əqrəbləri düzəltmək üçün komendant saatının zəngini gözləyirdi.

– Hardaydın?

– Orda, – arvad cavab verdi. O, ərinə baxmadan tasdan bir stəkan su götürüb yataq otağına qayıtdı. – Kim deyərdi ki, bu gün yağış belə tez başlayacaq?

Polkovnik danışmadı. Şeypur səsi eşidəndə əqrəbləri düzəldib saatın qapağını örtdü, stulu da yerinə çekdi. Yataq otağına girəndə arvadı təsbeh çevirə-çevirə dua oxuyurdu.

– Sualıma cavab vermədin?

– Nə sual?

– Deyirəm ki, hara getmişdin?

– Ləngidim orda, – deyə arvad cavab verdi. – Gör neçə vaxtdır evdən çıxmırıam.

Polkovnik qamakını açdı. Evin qapısını bağlayıb pulverizatorla

otağa cücü zəhəri fisqırtdı. Sonra lampanı döşəmənin üstünə qoyub qamaka uzandı.

– Səni başa düşürəm, – qəmgin bir səslə dilləndi. – Kasibçılığın ən pis cəhəti ondadır ki, adamı yalan danışmağa məcbur eləyir.

Arvad dərindən bir ah çəkdi:

– Müqəddəs ata Anxelin yanına getmişdim. İstəyirdim ki, nişan üzüyünü girov qoyam.

– Bəs o nə dedi?

– Dedi ki, müqəddəs şeyi girov qoymaq günahdır. – Arvad miçətkənin ətəyini endirdi. – Srağagün çalışdım saatı satam, alan olmadı, – indi rəqəmləri qaranlıqda parıldayan saatlar satırlar, pulunu da xırda-xırda alırlar. Bu saatlar qaranlıqda da vaxtı göstərir.

Polkovnik başa düşdü ki, qırxılık birgə həyat, birgə acliq və birgə əzab keçirməyinə baxmayaraq, hələ də arvadını əməlli-başlı tanımayıb. Yəqin onların məhəbbəti də qocalıb.

– Şəkil də heç kimə lazım deyil, – deyə arvad davam etdi. – Ondan hamida var. Lap gedib türklərin dükanlarına çatmışdım.

Polkovnik acı bir peşmançılıq içində dedi:

– İndi ona görə də hamı bilir ki, acından ölüruk...

– Daha yorulmuşam, – arvad cavab verdi. – Kişilər ev işiyələ məşğul olmur, neçə dəfə qazana daş salmışam ki, heç olmasa qaynayıb danqıldasın, qonşular desin ki, xörək bisirirlər.

Polkovnik xəcalət çəkdi.

– Biabırçılıqdır!

Arvad miçətkəni təzədən qaldırıb qamaka yaxınlaşdı və qətiyyətlə dedi:

– Daha mən bu yalançılıqdan, firildaqdan təngə gəlmışəm. Mütilik, ləyaqət gözləmək də məni cana gətirib.

Qəzəbdən arvadı qəhər boğdu. Polkovnikin heç tükü də tərpənmədi.

– İyirmi il sərasər hər seçkidən sonra vəd edilən nisyə şeylər daha məni yorub. Nəsibimiz bircə o oldu ki, oğlumuzu itirdik, – deyə arvad hırslı sözünü davam etdi. – Vəssalam! Qazancımız bircə bu oldu! Polkovnik bu tənə-danlağa öyrəşmişdi. – Biz öz borcumuzu yerinə yetiririk, – deyə cavab verdi.

– Onlar da iyirmi ildir ki, öz işlərindədir. Senatda hərəsi ayda min peso alıb kef çəkirlər, – arvad etiraz elədi. – Elə Sabas kirvəni götür: o qədər pulu var ki, heç ikimərtəbəli evinə də sığmaz! Şəhərə necə gəlmışdi?! Ayaqüstü alver eləyirdi, boynuna ilan dolayıb dərman satırı.

Polkovnik yenə də arvadı ilə razılaşmadı.

– Şəkər xəstəliyindən ölürlər...

– Sən də acından ölürsən... – arvadı cavab qaytardı. – Ay kişi, başa düş ki, quru ləyaqətlə qarnın tox olmayıacaq.

İldirim çaxdı. Göy elə guruldadı ki, səs yataq otağına girib bir qucaq daş kimi çarpayının altına doldu. Arvad cumub təsbehini götürdü.

Polkovnik gülümsündü.

– Görürsən, Allahın qəzəbinə gəldin. Çox diliuzunluq eləmə. Mən həmişə demişəm ki, Allah mənim partiya yoldaşimdır.

Əslində polkovnikin halı zarafatlıq deyildi. Bir dəqiqə sonra lampanı söndürüb şimşek parıltısından cirilib parçalanan zülmət içində uzanaraq ağır fikirlərə qərq olmuşdu. Makondonu xatırlayırdı. Polkovnik on il gözlədi ki, Neerlandiya verdiyi vədlərə əməl eləsin. Günlərin bir gündündə günorta yeməyində, şəhər 14 istidən mürgü vurduğu bir vaxtda toz-torpaq içində sarı bir qatar yaxınlaşdı. Qatar istidən boğulan kişi, qadın, heyvanatla dolu idi. Hətta vaqonların damlarında da ayaq qoymağa yer yox idi. Banan çaxnaşması başlanmışdı. Bir günün ərzində qəsəbə tamam dəyişdi. "Çıxıb gedəcəyəm, – deyə polkovnik o vaxt qəti qərara gəldi. – Bananın iyindən ürəyim bulanır." Doğrudan da geri qayıdan qatarla

Makondodan getdi. 1906-cı il iyun ayının 24-ü, çərşənbə axşamı saat 2:18 dəqiqə idi. Polkovnikə yarım əsrlik ömür sərf etmək lazım gəldi ki, axırı Neerlandiya təslim olandan bəri bir an da rahatlıq tapmadığını başa düşsün.

O, gözlərini açdı.

- Deməli, bu barədə heç şəkk-şübhə ola bilməz!
- Nə barədə?
- Xoruzu deyirəm... Sabah səhər xoruzu Sabas kirvəyə doqquz yüz pesoya satacam.

Kontorun açıq pəncərəsindən həyətdə axtalanan heyvanların iniltisi və Sabasın qışqırığı eşidilirdi. "On dəqiqədən sonra qayıtmasa çıxb gedəcəyəm", – deyə polkovnik iki saat gözləyəndən sonra axırı qəti qərara gəldi. Ancaq iyirmi dəqiqə də gözlədi. Elə yiğisirdi ki, getsin, don Sabas işçiləri ilə kontora qayıtdı. Bir neçə dəfə polkovnikin yanından ötdü, ancaq ona heç məhəl də qoymadı. Yalnız işçilər gedəndən sonra guya polkovniki gördü.

- Məni gözləyirsiz, kirvə?
- Bəli, kirvə, – polkovnik cavab verdi. – Ancaq məşğulsunuzsa başqa vaxt gələ bilərəm.

Don Sabas ona qulaq asırdı – otaqdan çıxmışdı. Qapının dalından qışqırdı.

– İndi gəlirəm.
Günortanın bürküllü vaxtı idi. Gün işığı kontoru basmışdı. Polkovnik lap əldən düşüb gözlərini yummuşdu. Arvadının sıfəti gözünün qabağından çəkilmirdi. Don Sabasın arvadı barmaqlarının ucunda kontora girdi.

– Dincəlin, dincəlin, kirvə, – deyib pəncərəyə tərəf getdi, – bu saat

pərdələri çəkərəm, yaman istidir, lap cəhənnəm istisidir...

- Tez-tezmi yuxu görürsüz?
- Bəzən olur, – deyə polkovnik mürgü vurdugundan pərt olmuşdu. – Özü də həmişə görürəm ki, məni hörümçək toruna bürüyürlər.
- Məni də hər gecə qara basır. – Arvad sevincək cavab verdi. – Ha çalışıram ki, yuxuda gördüğüm o adamları tanıyam, tanıya bilmirəm.
- Sərinkeşi işə saldı. – Keçən həftə çarpayımın baş tərəfində bir arvad peyda oldu. Özümə toxtaq verib soruşanda ki, kimsən? Dedi ki, on iki il əvvəl bu otaqda ölmüşəm.
- Evin tikildiyi cəmi iki ildir ki... – polkovnik təəccübləndi.
- Elə məsələ də ondadır. Belə çıxır ki, ölülər də səhv eləyirlər. – Otağın alaqqaranlığında sərinkeşin mızıltısı, bürküdən gələn mürgü, röyadan başlayıb xortlamanın sırlarınə gəlib çıxan bu qadının boşboğazlığı... Polkovnik arvadın ara verməsini gözləyirdi ki, vidalaşıb getsin. Ancaq don Sabasla işlər müdürü yenidən kontora qayıtdılar.
- Dörd dəfədir ki, sənin üçün sup qızdırıram, – deyə arvad gileyləndi.
- İstəyirsən lap on dəfə qızdır,ancaq yaxamdan əl çək.
- O, seyfi açıb işlər müdürü bir çəngə pul verdi və bir neçə iş tapşırıdı. İşlər müdürü pulları saymaq üçün pəncərənin pərdəsini araladı. Don Sabas kontorun o başında oturan polkovnikə baxdı, baxdısa da, yaxınlaşmadı. İşlər müdürü ilə danışındı. Onlar yenidən qapıdan çıxmaq istəyəndə polkovnik ayağa qalxdı. Qapını açmaq üçün əlini uzadan don Sabas dayandı.
- Nə deyirdiniz, kirvə?
- Polkovnik gördü ki, işlər müdürü ona baxır.
- Heç nə, kirvə, – deyə cavab verdi. – Sizə bir şəxsi sözüm var idi.
- Deyin görək. Vaxtim yoxdu, bir dəqiqli də ləngiyə bilmərəm.

O, əlini qapının dəstəyindən çəkmirdi. Polkovnik saniyələrin – həyatında ən uzun saniyələrin keçdiyini hiss edirdi. O, dişlərini bir-birinə sıxıb piçıldıdı:

– Xoruzu deyirəm...

Don Sabas qapını açmışdı.

– Xoruzu deyirsən? – gülümsünüüb işlər müdirlini dəhlizə itələdi. – Dünya bir-birinə dəyib, amma kirvəm yenə də xoruzdan əl çəkmir. – Sonra polkovnikə dönüb əlavə etdi: – Yaxşı, kirvə, indi gəlirəm.

Onların addım səsləri dəhlizin o başında kəsilənəcən polkovnik kontorun ortasında ayaq üstə qaldı. Yalnız bundan sonra kontordan çıxıb şəhərin küçələrini gəzməyə başladı. İns-cins yox idi. Həm bazar günü idи, həm də yemək vaxtı. Dərzixanada da heç kəs yoxdu, həkimin kabinetinə də bağlılıdı. Suriyalıların açıq mağazalarında qoyulmuş malların keşiyini çəkən də yoxdu. Çay polad lövhə kimi parıldayırdı. Limandakı neft çəlləklərinin üstündə bir adam şlyapası ilə üzünü örtüb yatmışdı. Polkovnik evlərinə tərəf döndü. O əmin idi ki, günün bu vaxtı küçəyə çıxmaga cürət eləyən yeganə adam bircə özüdür.

Arvadı yemək hazırlayıb onu gözləyirdi.

– Borc götürmüşəm, söz verdim ki, sabah səhər qaytaracağam.

Yemək vaxtı polkovnik don Sabasın kontورunda olan əhvalatı danışdı. Arvad qulaq asdılqca əsəbiləşirdi. Kişi söhbətini qurtarandan sonra dedi:

– Kişinin gərək bir kəsəri ola? Elə onunçun işin düz gətirmir. Özünü elə aparırsan ki, guya sədəqə istəyirsən. Sən gərək kirvəni çəkəydin qırğığa, açıq-açığına deyəydin: "Kirvə, qərara gəlmışəm ki, xoruzu satıム".

Polkovnik öz-özünə söyləndi:

– Eh, kaş həyatda hər şey belə sadə olaydı.

Bu səhər arvad lap coşub-daşındı. Evi alt-üst eləmişdi. Bütün

səliqə-sahmanı pozulmuşdu. Çox qəribə görkəmi var idi. Ayağına ərinin köhnə ayaqqabalarını geyinmişdi, önlük bağlamışdı, başına da bir əsgər parçası dolamışdı.

– Heç işgüzar adam deyilsən, – deyə arvad onu danladı. – Malı gərək elə satasan ki, guya onu özün alırsan.

Bu geyimdə arvadı polkovnikə çox məzəli görünürdü.

– Elə həmişə belə qal, – deyə arvadının sözünü kəsdi. – Lap vələmir qutularının üstündə çəkilən adama oxşayırsan.

– Mən səninlə ciddi danışıram. Bu saat xoruzu götürüb aparacağam onlara. – Nədən deyirsin mərc çəkək, yarım saatdan sonra doqquz yüz peso ilə qayıdacağam.

– Böyük məbləğ eşidəndə başın gicəlir, – deyə polkovnik höcətə başladı. – Döyüş başlamamış indidən xoruza pul qoyursan.

Kişi zor-bəla ilə arvadı razı sala bildi. Arvad elə səhər-səhər hər şeyi ölçüb-biçdi, pulları üç ilə bölüşdürdü ki, daha bu müddət ərzində hər cümə günü poçt gözləməkdən canları çıxmasın. Bəli o, doqquz yüz peso almağa hazırlaşmışdı. Alınması lazım gələn ən vacib şeylərin siyahısını tutmuşdu. Polkovnik üçün təzə ayaqqabı almağı da yaddan çıxartmamışdı. Hətta yataq otağında asmaq üçün güzgü yeri də nəzərdə tutmuşdu. Bu şirin xəyalların puça çıxması, bütün planlarının birdən-birə belə alt-üst olması onu bir tərəfdən utandırır, bir tərəfdən də hayıfsıldırırırdı.

O uzandı ki, bir az dincini alsın. Ayağa duranda polkovnik həyətdə oturmuşdu. Ona yaxınlaşıb soruşdu:

– Bəs indi neyləyirsən?

– Fikirləşirəm.

– Hə, onda deməli işlər öz qaydasındadır. – Heç əlli il keçməz ki, pullar gəlib çıxar.

Ancaq polkovnik özlüyündə qərara gəlmışdi ki, elə axşam xoruzu satsın. O, don Sabası gözünün qabağına gətirdi – kontorda tək-tənha

sərinkeşin qabağında oturub özünə gündəlik iynə vurdurmağa hazırlaşırıdı. Polkovnik bəri başdan kirvənin ona verə biləcəyi cavabları ölçüb-biçirdi.

– Xoruzu da apar, – arvad təkid edirdi. – Mal gərək göz qabağında olsun.

Polkovnik razı olmadı. Arvad ümid və həyəcan içində kişini küçəyə qədər ötürdü.

– Heç çəkinib eləmə, kontorda qoy lap bir böyük adam olsun, tut qolundan, doqquz yüz pesonu sayıb qabağına qoymayınca buraxma.

– Kənardan baxana elə gələr ki, biz sui-qəsd hazırlayıraq.

Arvad onun sözlərini qulaqardına vurdu.

– Yadından çıxartma ki, xoruz sənindir. Sən onun boynuna minnət qoyursan ki, o sənə minnət-zad qoymur.

– Yaxşı.

Don Sabas həkimlə yataq otağında idi.

– Fürsəti buraxmayın. Onunla elə indicə danışın, – deyə don Sabasın arvadı polkovnikə məsləhət gördü. Həkim onu səfərə hazırlayır. Malikanəmizə getmək istəyir, cümlə axşamınacan qayıtmayacaq.

Polkovnik tərəddüd içində idi. Xoruzu satmaq qərarına gəldiyinə baxmayaraq təəssüf edirdi ki, niyə gec gəlməyib? Bir az gec gəlsəydi don Sabas evdə olmazdı.

– Mən gözləyərəm.

Ancaq arvad heç ona qulaq asmadı, polkovniki yataq otağına gətirdi. Don Sabas qısa dizlikdə iri və geniş çarpayıda oturub rəngi soluxmuş gözlərini həkimə zilləmişdi. Polkovnik gözlədi ki, həkim əlindəki müxbəri qızdırıb qoxulasın. Müxbərin içində sidik vardi. Həkim müxbərdən qalxan buxarı qoxulayandan sonra razılıqla başını tərpədib don Sabasa tərəf döndü:

– Bunu güllələmək lazımdır, – deyə həkim polkovnikə müraciət

etdi. – Varlıların kökünü kəsmək üçün peşəkar xəstəliyi çox gec yayılır.

Bu sözləri eşidəndə don Sabas yoğun sarğısını tərpədib yırgalandı.

– Siz bunun üçün əlinizdən gələni eləmisiniz. Sizin o zəhrimar insulin iynələri lap zəhləmi tökür. Ancaq mən çox çətənə qocayam, sindirə bilməyəcəksiz. – Sonra üzünü polkovnikə tutub əlavə etdi. – Buyurun, kirvə, səhər qayıdır sizi nə qədər axtardımsa tapa bilmədim. Heç şlyapanızı da görə bilmədim.

– Mən başıaçıq gəzirəm ki, heç kimin qabağında şlyapamı çıxartmayım.

Don Sabas geyinməyə başladı. Həkim yoxlamaq üçün götürdüyü qanla dolu müxbəri cibinə qoydu. Polkovnikə elə gəldi ki, həkim getməyə hazırlaşır.

– Sizin yerinizə olsaydım, doktor, kirvəyə yüz min pesoluq hesab göndərərəm. Onda bəlkə göz açmağa macal təpəydi!..

– Mən ona bir milyonluq alver təklif eləmişəm... – həkim cavab verdi. – Şəkər xəstəliyinin ən yaxşı müalicəsi kasibçılıqdır.

– Reseptiniz özünüzə qalsın, – don Sabas at minmək üçün geyilən şalvarın belini yekə qarnında düymələməyə çalışırdı. – Sizi varlılıq təhlükəsindən qurtarmaq üçün reseptinizdən istifadə etməyəcəyəm.

Həkim dişlərini ağardıb çamadanın nikelli kilidində əksinə baxdı, sonra saatə ötəri nəzər saldı. Don Sabas uzunboğaz çəkməsini dərtişdirə-dərtişdirə polkovnikə baxdı:

– Hə, kirvə, o xoruz məsələsi nə oldu?

Polkovnik gördü ki, həkim də cavab gözləyir. Dişlərini bərk-bərk sıxdı, qeyzlə piçildadi:

– Nə olacaq, kirvə, satmağa gəlmışəm.

Don Sabas çəkmələrini dərtişdirib birtəhər ayaqlarına keçirtdi.

– Lap yaxşı olar, kirvə, – don Sabasın səsində heç bir ifadə yox idi.
– Lap yaxşı fikirdir.

– Daha qocalmışam, – polkovnik həkimin daş kimi donuq sifətinə baxa-baxa özünü doğrultmağa çalışırdı. – İyirmi yaş cavan olsaydım, onda başqa məsələ.

Nəhayət, həkim sükütu pozdu:

– Siz öz yaşınıza nisbətən həmişə iyirmi yaş cavan olacaqsınız.

Polkovnik nəfəsini dərdi. Gözləyirdi ki, don Sabas yenə bir söz desin. Ancaq don Sabas susurdu. O, dinməz-söyləməz dəri gödəkcəsini geyib otaqdan çıxaçışda polkovnik dözməyib özü dilləndi:

– İstəyirsiniz, gələn həftə danışaq, kirvə.

– Elə mən də bunu demək istəyirdim. Mənim bir müştərim var, sizin xoruza dörd yüz peso verər. Ancaq cümə axşamınacan gözləmək lazımdır.

– Nə qədər? – həkim soruşdu.

– Dörd yüz peso.

– Mən eşitmışəm ki, o xoruzun qiyməti daha artıqdır, – həkim etiraz etdi.

Polkovnik də həkimin bu təəccübündən ürəkləndi:

– Axı mənə demişdiniz doqquz yüz peso. Bu bizim departamentdə ən yaxşı xoruzdur.

– Ayrı vaxt olsayıdı, ona lap min peso da verərdilər, – don Sabas həkimə cavab verdi. – Ancaq indi heç kim yaxşı xoruzla meydana çıxmaga cürət eləməz. Bir də gördün qalyerada daldan vurdular. – O, xüsusü bir təəssüflə polkovnikə tərəf döndü. – Mən sizə məhz bunu başa salmaq istəyirdim, kirvə.

Polkovnik başını tərpətdi.

– Aydındır.

Polkovnik onun dalınca dəhlizə çıxdı. Don Sabasin arvadı həkimi zalda ləngitdi. Gileyənirdi ki: "Bəzən gözləmədiyim vaxtda məndə süstlük əmələ gəlir". Bunun üçün dərman istəyirdi. Polkovnik həkimi

kontorda gözləyirdi. Don Sabas seyfi açıb ciblərini pulla doldurdu. Sonra da polkovnikə pul uzatdı.

– Alın, altmış peso, kirvə, xoruzu satandan sonra haqq-hesab çəkərik.

Polkovnik həkimlə küçəyə çıxdı. Onlar axşam sərinində yavaş yavaş canlanmağa başlayan liman – mağaza və dükanlarının yanından ötürdülər. Şəkər qamışı ilə yüklənmiş bir barkas çayaşağı üzürdü. Polkovnik birdən hiss etdi ki, bu həkim nədənsə az danışır.

– Bəs siz özünüzü necə hiss edirsiniz, doktor?

Həkim ciyinlərini çəkdi.

– Nə deyim, vallah. Fikirləşirəm ki, bəlkə mən də özümü həkimə göstərim?

– Hamısı qışdandır. Elə mən də lap xarab olmuşam.

Həkim onu diqqətlə, lakin həkimlərə xas olan peşəkar nəzəri ilə deyil, tamamilə başqa nəzərlə süzdü. Sonra dükanların qapısı ağızında oturmuş suriyalılarla salamlaşdı. Onun kabinetinə çatanda polkovnik yenə də xoruzdan söz saldı.

– Başqa cür eləyə bilməzdim, – deyə izah etdi. – Bu heyvan insan eti ilə dolanır.

– İnsan eti ilə dolanan bircə heyvan varsa, o da don Sabasdır. – Həkim davam etdi, – Əminəm ki, özü xoruzu doqquz yüz pesoya satacaq.

– Doğrudan?

– Lap yəqin. Elə bu onun bələdiyyə rəisi ilə bağlılığı məşhur vətənpərvərlik sazişi kimi sərfəli bir işdir.

Polkovnik qulaqlarına inanmındı.

– Kirvə bu işə əl qatdı ki, birtəhər canını qurtarsın, – deyə etiraz elədi. – Ancaq belə eləyəndən sonra şəhərdə qala bildi.

– Hə, belə eləyəndən sonra şəhərdən sürgün edilmiş partiya yoldaşlarının əmlakını keçi qiymətinə rəisdən ala bildi, – deyə həkim

israr etdi. O, kabinetin açarını cibində tapa bilmədi. Buna görə də ona baxan polkovnikə dedi: – Sadəlövh olmayın, don Sabas pul üçün canından keçər.

Həmin axşam polkovnikin arvadı bazarlıq eləməyə çıxdı. Polkovnik onu mağazaya qədər ötürdü. O, həkimlə olan söhbətini dönə-dönə yada salırdı.

Arvadı dedi:

– Emalatxananın uşaqlarını axtar tap, xəbər ver ki, xoruz satılıb. Niyə nahaq yerə ümid bağlaşınlar?

Polkovnik cavab verdi:

– Don Sabas qayıtmayınca xoruz satılmayacaq.

O, Alvaronu bilyardxanada gördü. Alvaro qumar oynayırdı. Bazar günü olduğu üçün axşam bilyardxana adamlı dolu idi. Radio gur-gur guruldayırdı. Elə bil bu səsdən içərinin istisi daha da artırdı. Polkovnik uzun stolun üstünə tarım çəkilmiş qara müşəmbəyə baxırdı. Müşəmbənin üstünə əlvan rənglərlə rəqəmlər yazılmışdı. Ortalığa qoyulmuş qutunun üstündəki neft lampası stolu işıqlandırırdı. Alvaro dalbadal iyirmi üçüncü nömrəyə pul qoyub uduzdu. Polkovnik onun ciyni üstündən fikir verib gördü ki, o birlərinə nisbətən on birinci nömrə daha tez-tez udur.

– On birə qoy, – deyə Alvaronun qulağına piçildadi.

Alvaro müşəmbə meydançaya diqqətlə baxdı. Bir oyun pul qoymadı, cibindən pul və bir vərəq kağız çıxarıb, stolun altından kağızı polkovnikə ötürdü.

– Aqustin yazüb, – dedi.

Polkovnik intibahnaməni cibində gizlətdi. Alvaro, on birinci nömrəyə xeyli pul qoysa. Polkovnik ona acıqlandı:

– Xırda-xırda başla.

– İndi ki, ürəyinizə damıb, deməli, ümid var, – deyə Alvaro onu arxayıñ elədi.

İri, ala-bəzək qumar fırfırası fırlanmağa başlayanda qonşuluqda oturan oyunçular pulları başqa nömrələrdən götürüb on birinci xanaya keçirdilər. Polkovnikin ürəyi düşdü. O ilk dəfə idi ki, belə ehtiras içində idi.

– Beşinci nömrə uddu.
– Elə ürəyimə dammışdı, – deyə polkovnik günahkarcasına Alvaronun pullarını balaca taxta şana ilə necə yiğib apardıqlarına baxırdı. – Axı mənə deyən gərək ki, nə işin var belə şeyə baş qosursan?!

Alvaro ona baxmadan gülümsündü:

– Kefiniz pozmayın, polkovnik. Özünüzü məhəbbətdə sınayın. Mambaçalan orkestr birdən-birə susdu. Oyunçular əllərini yuxarı qaldırıb hərə bir tərəfə qaçıdı. Polkovnik arxada tüfəng çaxmağının soyuq şaqquqtısını eşitdi. Başa düşdü ki, polis yoxlamasına düşüb. O saat cibindəki intibahnaməni xatırladı. Əllərini qaldırmadan bir balaca qanrıldı. Oğlunu daldan vuran adamı ilk dəfə gördü. O, tüfəngin lüləsini az qala polkovnikin qarnına dirəyib şax dayanmışdı. Alçaqboy, hindsifət, dərisi günəş və havadan codlaşmış bir adam idi. Özündən də lap uşaq təravəti gəlirdi. Polkovnik dişlərini kilidləyib ehməlca bir hərəkətlə, barmaqlarının ucu ilə tüfəngin lüləsini kənar elədi.

– İcazə verin, – dedi.
Başını qaldıranda tüfəngli adamın yarasa gözü kimi girdə gözləri ilə rastlaştı. Bu gözlər bir anın içində onu uddu, çeynədi, həzm eləyib geri qaytardı.

– Buyurun, polkovnik. Keçin.

Dekabrin gəldiyinə əmin olmaq üçün polkovnikə pəncərəni açmaq

lazım deyildi. Çünkü o, dekabri sümükləri ilə hiss eləyirdi. Hələ mətbəxdə xoruzun səhər yeməyi üçün meyvə doğrayanda bunu hiss etmişdi. Qapını açanda isə həyətin gözəl mənzərəsi onun hisslərini oynatdı. Çəmən, ağaclar və ayaqyolunun budkası səhərin şəffaf havasında elə bil süzürdü.

Arvadı saat doqquzacan yataqdan durmadı. O, mətbəxə gələndə polkovnik artıq otaqları yiğişdirib, xoruzun dövrəsində oturan uşaqlarla söhbət eləyirdi. Arvad sobaya yaxınlaşmaq üçün dövrə vurub keçməli oldu:

– Mənə mane olursuz! – deyə qışqırıb kinli-kinli xoruza baxdı. – Bu şoqəribdən nə vaxt yaxamız qurtaracaq?!

Polkovnik arvadının niyə belə hirsləndiyini başa düşmək üçün diqqətlə xoruza baxdı. Xoruzun çox yorğun və acinacaqlı görkəmi vardı: pipiyi dağım-dağım idi, lümək boynunun və qılçalarının dərisi göyə çı�ındı. Ancaq vəziyyəti yaxşı idi.

Uşaqlar gedəndən sonra polkovnik arvadına tərəf döndü:

– Xoruzu yaddan çıxart, bir pəncərədən bax. Adam belə gündə şəklini çəkdirmək istəyir.

Arvad pəncərədən baxdı, amma yenə də eyni açılmadı.

– Qızılıgül əkmək istəyirəm, – deyə sobanın yanına qayıtdı. Polkovnik güzgüni sobadakı mixdan asıb, üzünü qırxmağa başladı.

– Nə olar, əkmək istəyirsən, ek.

Arvadının əksi güzgüyə düşmüşdü. Polkovnik əlindəki güzgüni arvadının hərəkətlərinə uyğun işlətməyə çalışırdı.

– Mən əkəcəyəm, donuzlar da yeyəcək.

– Nə olar, – polkovnik zarafat elədi. – Sən onda gəl o donuzun ətinə bax da! Gör qızılıgül yeyən donuzun əti necə olar! – O yenə güzgündə arvadının əksinə baxdı, gördü ki, arvadının eyni açılmır. Üzünə düşən şölədən adama elə gəlirdi ki, arvadın da sifəti sobanın palçığından yapılib. Polkovnik ona baxa-baxa üzünü gözəyari qırxırdı

– çoxdankı adəti idi.

Arvad fikrə getmişdi. Səsini çıxartmırıldı. Nəhayət, dilləndi:

– Elə onun üçün də qızılğül əkmək istəmirəm.

– Neynək, onda əkmə.

Polkovnik özünü yaxşı hiss eləyirdi. Dekabr onun bağırsaqlarındaki yosunları qurutmuşdu. Bu səhər bircə xoşagəlməz iş olmuşdu – o da təzə ayaqqabını geyəndə. Polkovnik nə qədər çalışmışdisə təzə ayaqqabları geyə bilməmişdi. Buna görə də çarəsiz qalıb yenə laklı ayaqqablarını geymişdi. Arvadı bunu gördü.

– Təzələri geyməsən heç vaxt açılışmayacaq. Gərək geyib açanın.

– O ayaqqabilar adamı iflic edər, – polkovnik etiraz etdi. – Əslində gərək ayaqqabını bir ay geyib sonra satsınlar.

Polkovnikin nədənsə ürəyinə dammışdı ki, bu gün hökmən məktub alacaq. Bu fikirlə də evdən çıxdı. Katerlərin gəlməyinə hələ çox var idi. Buna görə də əvvəlcə don Sabasın kontoruna baş çəkdi. Ancaq orda ona dedilər ki, don Sabas bazar ertəsi gələcək. Kirvənin belə gözlənilməz ləngiməsi polkovniki hövsələdən salmadı. "Gec-tez axırı ki, gəlib çıxacaq", – deyə limana tərəf yollandi. Səhərin aydın çağrı idi. Hələ heç bir şey havanı bulandırmamışdı.

O, suriyalı Moiseyin mağazasına girəndə dedi:

– Bütün ili dekabr olsayıdı nə yaxşı olardı. Adam özünü də hava kimi şəffaf hiss eləyir.

Suriyalı Moisey polkovnikin bu fikirlərini unutmağa başladığı ana diliñə güclə tərcümə eləyə bildi. Moisey bir dənə də qırışı olmayan hamar dərili mülayim bir adam idi. Çox ləng tərpənirdi. Sudan təzə çıxarılmış boğulan adama oxşayırıdı. Doğrudan da adama elə gəlirdi ki, onu elə indicə sudan çıxarıblar.

– Siz deyən şey əvvəllər olurdu, – deyə polkovnikə cavab verdi. – İndi də belə olsayıdı onda mənim səkkiz yüz doxsan altı yaşım olardı. Bəs sənin?

– Altmış beş, – polkovnik nəzərlərini poçt müfəttişindən çəkməyərək cavab verdi. Elə bu vaxt o, sirki gördü. Onun yamaqlı çadırı poçt katerinin göyərtəsində idi. Ətrafına da rəngbərəng bağlamalar qalaqlanmışdı. Bir an müfəttişi gözdən itirdi. Çünkü fikri o biri katerlərdəki heyvan qəfəslərində qaldı. Ancaq heyvanlar görünmüdü.

– Sirk, – dedi. – Son on ildə gördüğüm ilk sirkdir.

Suriyalı Moisey bu məsələni arvadı ilə müzakirə elədi. Onlar ispan və ərəb dillərinin qarışıığıyla danışırdılar. Arvadı mağazanın dal otağından cavab verirdi. Moisey arvadının dediyini əvvəlcə özü üçün şərh elədi. – Sonra da onun nigarançılığını polkovnikə başa saldı.

– Pişiyini gizlədir, polkovnik. Qorxur ki, uşaqlar pişiyi oğurlayıb, sirkə satsın.

Polkovnik ayağa qalxıb müfəttişin dalınca getmək istəyirdi.

– Bu gələn heyvan sirki deyil.

– Fərqi yoxdur, – suriyalı israr etdi. – Kəndirbazlar pişik əti yeyirlər ki, yixılanda sümükləri sinmasın.

Polkovnik limandakı dükənlərin yanından ötüb müfəttişin dalınca gedirdi. Meydandan keçəndə qalyera tərəfdən gələn səslər onun diqqətini cəlb elədi. Yanından ötən adam nə isə xoruz barədə bir söz dedi. Məşqlərin bu gün başlanacağına polkovnik yalnız bundan sonra xatırladı. Buna görə poçtun yanından ötüb-keçdi. Bir dəqiqə sonra qalyeranın səslə-küylü camaatına qarışdı. Onun xoruzu meydanda idi. İlk nəzərdə çox acınacaqlı görkəmi var idi – tənha, köməksiz, mahmızları da əsgİ ilə sarınıb bağlanmışdı. Qılçalarının əsməsindən görünürdü ki, xoruz yaman qorxur. Onun rəqibi kül rəngli qəmgin bir xoruz idi.

Polkovnik dayanıb laqeydiliklə xoruzlara baxırdı. Döyüşlər bir-birinin dalınca davam edirdi... Lələklər, caynaq və boyunlar kələf kimi bir-birinə qarışındı. Tamaşaçıların sevincək çıqtıtı ara vermirdi.

Zərbədən taxta sürəhiyə tərəf yuvarlanan kül rəngli xoruz mayallaq vurub yenə də döyüşə cumurdu. Polkovnikin xoruzu hücum edən kimi qayıdır öz əvvəlki yerində dururdu. Daha onun qılçaları əsmirdi.

German sürəhinin üstündən tullanıb içəri keçdi, polkovnikin xoruzunu qaldırıb tribunadakı adamlara göstərdi. Dəhşətli bağırkı və alqış səsləri qopdu. Polkovnikə elə gəldi ki, camaat bir az şışirdir, mübaliğə eləyir... Çünkü burda baş verən hadisəyə o ucuz və mənasız bir tamaşa kimi baxırdı, elə bir tamaşa ki, xoruzların özlərinə qalsayıdı bəlkə də heç döyüşməzdilər.

O, nifrat qarışq bir maraqla girdə qalyeranı gözdən keçirdi. Həyəcana gəlmış tamaşaçılar birbaşa oturacaqların üstündən adlayaraq meydana axışırdılar. Polkovnik onların qızarıb pörтmүş sıfətlərinə, sevinc dolu bir ümidlə parlayan gözlərinə baxırdı. Bunlar təzə adamlar idi. Onun doğma şəhərinə gəlmış təzə adamlar. Elə bu dəm polkovnikə sanki bir ilham gəldi. O, hafizəsinin qıraq-bucağında qalmış ötüb-keçən hadisələri yenidən yadına saldı. Onunçun da sürəhinin üstündən keçib camaatin arasından yol elədi və yaxınlaşüb Germanın sakit gözlərinə baxdı – onlar kirpik çalmadan bir-birinə baxırdılar.

– Xoş gördük, polkovnik.

Polkovnik xoruzu onun əlindən aldı. Piçilti ilə: – Xoş günün olsun, – dedi. Daha artıq bir şey söyləmədi. Xoruzu alan kimi onun isti bədəninin titrədiyini hiss etdi. Fikirləşdi ki, hələ indiyəcən əlində tutduğu heç bir şey ona bu xoruz qədər canlı görünməmişdi.

– Siz evdə deyildiniz, – deyə German təəccüblə ona baxdı.

Yenə alqış səsləri onun sözünü ağzında qoydu, polkovnik özünü itirdi. Çəpik və qışqırıqdan qulağı tutulmuşdu. O yenə də, heç kimə baxmadan xoruzu qoltuğuna vurub adamları aralayaraq küçəyə çıxdı.

Bütün şəhər camaati, hətta şəhərin ətrafında yaşayanlar belə ona

tamaşa eləməyə çıxmışdılar. Polkovnik məktəblilərin əhatəsində şəstlə addımlayırdı. Tində zorba bir zənci boğazına ilan dolayıb dərman satırdı. O, stolun üstünə dırmaşmışdı. Limandan qayıdan adamlar ayaq saxlayıb onun sözlərinə qulaq asırdılar. Ancaq qoltuğunda xoruz aparan polkovniki görən kimi hamı ona tərəf döndü. İndiyəcən heç vaxt polkovnik evlərinin yolunu belə uzun görməmişdi. Əslində heç heyifsilənmirdi də. On il idi ki, şəhər elə bil yuxuya dalmışdı. Elə bil zaman bu şəhər üçün dayanmışdı. Amma bu gün, yenə də cümə günü, polkovnikə məktub gəlməyən bir gün elə bil insanlar yuxudan oyanıb dirçəlmışdilər. Polkovnik keçmiş zamanları xatırladı: budur, özü, arvadı və oğlu çətirin altında oturub tamaşaaya baxırdılar. Yağış ara verməsə də tamaşa davam edirdi. Budur, onun partiya yoldaşları tərtəmiz daranıb-bəzənərək onların həyatındə oturub musiqinin ahənginə uyğun olaraq yelpiklərini yelləyirdilər... Polkovnik hətta təbillərin səsini də eşitdi. Bu səsdən onun qulaqları sancdı.

O, çayla paralel olan küçəni keçəndə burda da camaat gur idi. Seçkilər vaxtı olduğu kimi, hər yerdə səs-küy idi. Seçkiləri də çoxdan unutmuşdular. Camaat sahilə boşaldılan sirkin yükünə baxırdı. O, dükanların birinin yanından keçəndə içəridəki arvad nə isə xoruz haqqında bir söz dedi. Ancaq polkovnik öz daxili aləminə qapılmışdı: o keçmiş, demək olar ki, unudulmuş səslərə qulaq asırdı. Bu səslər qalyeradakı alqış səsləri kimi hələ də onun daxilində əks-səda verirdi.

Qapılarına çatanda uşaqlara dedi:

– Hə, dağılışın, gedin evinizə! Yoxsa qayışı çıxardaram.

O, qapını cəftələyib düz mətbəxə getdi. Arvadı boğula-boğula yataq otağından çıxdı.

– Onlar zorla apardılar, – deyə qışqırdı. – Dedim ki, nə qədər sağam, xoruzu evdən bayır qoymayacağam.

Polkovnik arvadın qışqırığına əhəmiyyət vermədən xoruzu

sobanın yanında bağladı və qabdakı suyu dəyişdi.

– Onlar dedilər ki, meyitimizin üstündən adlamalı olsalar da aparacaqlar. Dedilər ki, xoruz bizim deyil, şəhərindir.

Yalnız arvad səsini kəsəndən sonra polkovnik onun çəşqin sıfətinə baxıb təəccübləndi, ona görə təəccübləndi ki, arvadın bu vəziyyəti onda heç bir təəssüf, heç bir rəhm doğurmurdu.

– Yaxşı eləyiblər, – deyə sakit cavab verdi. Sonra ciblərini əlləşdirərək qəribə bir müləyimliklə əlavə etdi. – Xoruz satılmayıb.

Arvadı onun dalınca düşüb yataq otağına gəldi. Arvada elə gəlirdi ki, onu həyatda deyil, ekranda görür. O, şkafdakı pulları çıxardıb, cibindəkiləri də üstünə qoyandan sonra sayıb gizlətdi.

– Burda iyirmi doqquz peso var. Onları Sabas kirvəyə qaytaracağıq, – deyə arvadına xəbərdarlıq elədi. – Qalanını təqaüd alandan sonra verərik.

– Bəs almasaq necə?

– Alarıq.

– Bəlkə almadiq?

– Deməli, onda verə bilməyəcəyik.

O, əyilib təzə ayaqqabılıarı çarpayının altından çıxartdı, qaydıb ayaqqabıların karton qutusunu da şkafdan götürdü. Əsgə tapıb ayaqqabıların altını sildi, qutuya qoydu. Arvad yerindən tərpənmirdi.

Polkovnik əlavə etdi:

– Ayaqqabılıarı da qaytarırıq. Bu da otuz peso.

– Götürməzlər.

– Götürməlidirlər, – polkovnik etiraz etdi. – Cəmi ikicə dəfə geymişəm.

– Türklər belə şeyləri başa düşmürlər.

– Başa düşməlidirlər.

– Bəs başa düşməsələr?

– Özləri bilsinlər, düşmürlər, düşməsinlər.

Onlar şam eləməmiş acqarına uzandılar. Polkovnik gözlədi ki, arvad dua eləyib qurtarsın, sonra lampanı söndürdü. Ancaq yata bilmədi. O, kino senzurasının rəng səslərini eşitdi. Elə demək olar ki, onun dalınca da – üç saat sonra – komendant saatının şeypuru eşidildi. Gecənin soyuq havasından arvadının sinəsi yenə də xırıldayırdı. Polkovnik hələ də gözlərini yummamışdı. Arvad onunla danışmağa başladı, bu dəfə çox sakit və müləyim danışındı.

- Yatmırsan?
- Yox.
- Xahiş eləyirəm, yaxşı fikirləş, sabah Sabas kirvə ilə danış.
- O, bazar ertəsi qayıdacaq.
- Daha yaxşı, – arvad ürəkləndi. – Fikirləşmək üçün üç gün vaxtin var.
- Fikirləşməli bir şey yoxdur.

Oktyabrın yapışqan kimi qatı dumanı artıq xoş bir sərinliklə əvəz olunmuşdu. Dekabr yenə də özünü göstərdi: vağ tamam başqa bir vaxtda çıçırdı – saat iki idi. Polkovnik hələ də yatmadı. Bilirdi ki, arvadı da yatmır. O, qamakda çevrildi.

- Yatmırsan? – arvad yenə soruşdu.
- Yox.

Arvad bir qədər susub dinmədi.

– Biz belə şey eləyə bilmərik. Özün bir fikirləş, gör, dörd yüz peso bizim üçün nə deməkdir.

– Daha az qalib, bu yaxnlarda təqaüd gələr. – Polkovnik yenə də sözünün üstündə durdu.

- On beş ildir ki, bunu eşidirəm.
- Bəli, – polkovnik təsdiq elədi. – Elə buna görə də daha ləngiməz. Arvad bir müddət səsini çıxarmadı. Ancaq təzədən danışmağa başlayanda polkovnikə elə gəldi ki, bayaqqı söhbətdən heç saniyə də ötməyib.

– Ürəyimə damıb ki, o pullar heç vaxt gəlməyəcək.

– Gələcək!

– Gəlməsə?

Bu suala polkovnik cavab vermədi. Xoruzun ilk banı onu yuxudan oyatsa da yenidən yuxuya getdi, dərin, röyasız bir yuxuya... O, yuxudan oyananda günəş xeyli boylanmışdı. Arvadı hələ də yatırıldı. Polkovnik tələsmədən, təmkinlə, iki saat gec olsa da səhər adət elədiyi işləri görüb qurtardı. Sonra da oturub arvadının nə vaxt oyanacağını gözlədi ki, yemək yesinlər.

Arvad yataq otağından çox incik halda çıxdı. Onlar salamlaşandan sonra səssiz-səmirsiz stol başına keçdilər. Polkovnik bir parça pendir və bir tikə qoğalla qəhvə içdi. Sonra dərzi emalatxanasına getdi. Saat birdə evə qayıdanda arvadını eyvandakı beqoniya çiçəkləri arasında gördü – oturub yamaq-yırtıqla məşğul idi.

Polkovnik dedi:

– Yemək vaxtıdır.

Arvad dedi:

– Yemək yoxdur.

Polkovnik ciyinlərini çəkib həyatə çıxdı və çəpərin ucuq yerlərini düzəltməyə başladı. Uşaqlar burdan keçib mətbəxə gəlirdilər. O, evə qayıdanda süfrə açılmışdı.

Yemək vaxtı polkovnik gördü ki, arvadı göz yaşlarını zorla saxlayır. Bundan çox narahat oldu. O, arvadının möhkəmliyinə bələd idi. Qırxillik güzərandan sonra arvadın bu qətiyyəti daha da artmışdı, hətta oğlunun ölüm xəbərini eşidəndə belə gözündən bir damla yaş çıxmamışdı.

Buna görə də arvada məzəmmətlə baxdı. Arvad dodağını dişləyib, paltarının qolu ilə gözlərini silə-silə xörəyini qaşıqladı.

– Heç mənimlə hesablaşmırısan.

Polkovnik cavab vermədi.

– Sən çox şıltaq, tərs adamsan. Məni heç saya salmırsan, – arvad qaşıqla çəngəli çarpazlayıb boşqaba qoydu, ancaq mövhumi bir qorxunun təsiri altında cəld onları ayırdı. – Ömrümü sənin yolunda çürütmüşəm. Heç demə sənin üçün xoruz məndən artıqdır.

Polkovnik arvadının bu məzəmmətilə razılaşmadı:

– Nahaq belə danışırsan.
– Yox, nahaq danışmırıam, – arvad sözünün üstündə DURDU. – Görmürsən? Gözgörəsi olurəm. Daha mənimki xəstəlik deyil, can verməkdir.

Polkovnik stolun başından durmayınca bir söz demədi. Onun axır sözü belə oldu:

– Həkim mənə zəmanət versə ki, xoruzu satandan sonra asman keçəcək, o dəqiqə sataram. Belə zəmanət olmasa satmayacağam.

Xörəkdən sonra polkovnik xoruzu qalyeraya apardı. O, evə qayıdanda arvadin yenə də tutması başlamışdı. O, saçları dağınıq, əl-qol ata-ata eyvanda vurnuxur, təşnə adamlar kimi hava içirdi, sinəsinə dolan hava fişhafış fişildayırdı. Arvad axşamacan belə gəzdi. Sonra bir kəlmə də danışmadan gedib uzandı. Komendant saatının şeypuru çalınanacan dodaqaltı dua oxudu. Polkovnik lampanı söndürmək istəyəndə arvad qoymadı:

– Qaranlıqda ölmək istəmirəm.

Polkovnik yanın lampanı döşəmənin üstünə qoydu. O lap üzülmüşdü. Bircə arzusu vardı ki, hər şeyi unudub yuxuya getsin, bir də qırx dörd gün sonra – yanvarın iyirmisində, saat üçdə xoruzun meydana buraxılacağı vaxt qalyerada oyansın. Ancaq arvadının yuxusuzluğu onu yatmağa qoymurdu. Bir azdan arvad yenə də deyinməyə başladı:

– Ömrümüz belə keçib. Biz acıdan ölüük ki, başqalarının qarnı doysun. Qırx ildir...

Polkovnik gözləyirdi, gözləyirdi ki, arvadı bir də nə vaxt yatıb-

yatmadığını soruştacaq. Arvad doğrudan da soruşdu. O da cavab verdi ki, yox, yatmir. Arvadı rəvan, yeknəsəq və amansız bir səslə deyinirdi:

– Bizzən başqa hamı udur. Bircə biz qalmışiq. Bir sentavomuz da yoxdur ki, xoruz döyüşəndə mərc gələk.

– Nə ki uduş var, iyirmi faizi xoruz sahibinindir.

– Seçkilər vaxtı canından keçmişdin, sənin də haqqın var idi ki, bir vəzifə sahibi olasan. Elə veteran təqaüdü almaq üçün də haqqın var. Vətəndaş müharibəsində canını fəda eləmişdin. Nə oldu? Hər bir şey qazandı, bircə sən qaldın yalavac.

– Başqları da var...

O, arvadına nə isə başa salmaq istədi, ancaq yuxu qoymadı. Arvad hələ də deyinirdi. Deyindi, deyindi, axırı başa düşdü ki, əri yatır. İşi belə görəndə o, miçətkəni qaldırıb, deyinə-deyinə otaqda gəzinməyə başladı. Səhər açılanda polkovnik onu səslədi.

Arvad döşəmədəki lampanın işığına bürünüklü həyula kimi peyda oldu, uzanmamışdan lampanı söndürdü, amma yenə də dil-boğaza qoymadı.

– Gəl belə eləyək, – deyib polkovnik onun sözünü kəsdi.

– Bircə çarə var, gərək xoruz satılsın.

– Saati da satmaq olar.

– Heç kim ona pul verməz.

– Sabah Alvaroya deyərəm ki, qırx pesoya alsın.

– Almaz.

– Onda şəkili satarıq.

Arvad yenə də yataqdan qalxıb danışındı. Polkovnik onun nəfəsindən dərman otlarının qoxusunu duyurdu.

– Müştəri tapılmaz.

– Baxarıq, – polkovnik müləyim səslə davam etdi. – İndi yat. Sabah bir şey sata bilməsək, fikirləşərik görək nə çarə tapırıq.

O nə qədər çalışdı ki, gözlərini yummasın, yuxu onu basdı, özünü unutdu. Elə bir aləmə yuvarladı ki, orda nə zaman var, nə fəza... Elə bir aləm ki, orada arvadının sözləri tamamilə başqa məna kəsb edir... Ancaq bir an sonra hiss etdi ki, arvad onun çiynindən tutub silkələyir:

– Cavab versənə!

Polkovnik bu sözləri yuxuda, ya ayıqlıqda eşitdiyini təyin edə bilmirdi. Dan yeri sökülürdü. Bazar günü başlanırdı. Pəncərədən ağacların göyərtisi seçilirdi. Polkovnik yenə də deyəsən qızdırırdı, gözləri yanırırdı. O özünü güclə toplaya bildi.

– Bir şey sata bilməsək, biz neyləyəcəyik? – arvad təkrar soruşdu.

Onda yanvarın iyirmisi gəlib catacaq, – deyə polkovnik tamam ayıldı, – iyirmi faizi elə həmin gün verirlər.

– Xoruz döysə, – arvad sakit olmurdu. – Birdən döymədi? Bəs heç fikirləşmirsən ki, onu döyə bilərlər?

– Bizim xoruz döyülməz!

– Birdən döyüldü?

– Hələ qırx beş gün var. İndidən niyə bəd gətirirsən?

Arvad lap ümidi üzmüşdü.

– Bəs o vaxtacan biz nə yeyəcəyik? – deyib polkovnikin yaxasından yapışış gücü gəldikcə silkələdi. – De görüm nə yeyəcəyik?

Polkovnik belə bir məqama çatmaq üçün yetmiş beş il yaşamalı olmuşdu – düz yetmiş beş il – dəqiqəbədəqiqə. O, yenilməz, qəti və aydın bir səslə cavab verdi:

– P...

